

**TEST: 0421#01#Y15#01#500**

|                       |                                             |
|-----------------------|---------------------------------------------|
| Test                  | 0421#01#Y15#01#500                          |
| Fənn                  | 0421 - Azərbaycanın valyuta kredit siyasəti |
| Təsviri               | [Təsviri]                                   |
| Müəllif               | Administrator P.V.                          |
| Testlərin vaxtı       | 80 dəqiqə                                   |
| Suala vaxt            | 0 Saniyə                                    |
| Növ                   | İmtahan                                     |
| Maksimal faiz         | 500                                         |
| Keçid balı            | 170 (34 %)                                  |
| Suallardan            | 500                                         |
| Bölmələr              | 5                                           |
| Bölmələri qarışdırmaq | <input checked="" type="checkbox"/>         |
| Köçürməyə qadağa      | <input checked="" type="checkbox"/>         |
| Ancaq irəli           | <input type="checkbox"/>                    |
| Son variant           | <input type="checkbox"/>                    |

**BÖLMƏ: 0101**

|                      |                                     |
|----------------------|-------------------------------------|
| Ad                   | 0101                                |
| Suallardan           | 100                                 |
| Maksimal faiz        | 100                                 |
| Sualları qarışdırmaq | <input checked="" type="checkbox"/> |
| Suallar təqdim etmək | 10 %                                |

Sual: Azərbaycan Respublikasının ilk müstəqil pul missiyası neçənci ilə aiddir: (Çəki: 1)

- ☐ 1918  
☒ 1919  
☐ 1920

Sual: 1919 – 1920-ci illərdə buraxılmış pul vahidlərinin nominalları hansı dildə verilmişdir: (Çəki: 1)

- ☒ Azərbaycan dilində manatla, rus dilində rublla  
☐ Manatla  
☐ Rublla

Sual: ADR-in 500 manatlıq əskinasının üzərində respublikanın və nominalın azərbaycan və rus dillərindən əlavə hansı dildə də verməyi lazım bilmişlər: (Çəki: 1)

- ☐ İngilis  
☒ fransız

Sual: Azərbaycanda ikinci pul emissiyası nə vaxt həyata keçirilmişdir: (Çəki: 1)

- ☐ 1990-ci ildə
  - ☐ 1960-ci ildə
  - ☒ 1920-ci ildə
- 

Sual: ZSFSR-ın pul təsərrüfatı əsasən hansı cəhəti ilə tarixə düşmüşdür: (Çəki: 1)

- ☐ 1 milyon nomanınallı əskinasın dövriyyəyə buraxılması
  - ☐ 1 milyard nomanınallı əskinasın dövriyyəyə buraxılması
  - ☒ 10 milyard nominallı əskinasın dövriyyəyə buraxılması
- 

Sual: Müstəqilliyin bərpasından sonra AR-nın milli valyutasının dövriyyəyə buraxılması hansı tarixə aiddir: (Çəki: 1)

- ☐ 1992-02-11
  - ☒ 1992-08-15
  - ☐ 1990-01-23
- 

Sual: Müstəqilliyin bərpasından sonra AR-nın birinci pul emissiyası neçənci ilə aiddir: (Çəki: 1)

- ☐ 1990
  - ☐ 1991
  - ☒ 1992
- 

Sual: Müstəqilliyin bərpasından sonra AR-nın birinci pul emissiyası hansı ölkənin mərkəzi bankı tərəfindən çap edilmişdir: (Çəki: 1)

- ☐ İtaliya
  - ☐ İngiltərə
  - ☒ Fransa
- 

Sual: AR-nın milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında fərman hansı tarixə aiddir: (Çəki: 1)

- ☐ 1992-11-10
  - ☒ 1993-12-11
  - ☐ 1992-12-31
- 

Sual: Dünya pul tədavülü taxirində yalnız bir dəfə 10 mlrd. nominallı əskinas hansı dövlətdə buraxılmışdır: (Çəki: 1)

- ☐ Almaniya
  - ☐ İngiltərə
  - ☒ ZSFSR
- 

Sual: Müstəqilliyin bərpasından sonra AR-da denominasiya hansı tarixə təsadüf edir: (Çəki: 1)

- ☐ 01.01.92
  - ☐ 2000-01-01
  - ☒ 2006-01-01
- 

Sual: AZM AZN-lə bərabər neçə il dövriyyədə oldu: (Çəki: 1)

- ☒ bir il
  - ☐ iki il
  - ☐ 1 il 6 ay
- 

Sual: AR-nın yeni nəsil əskinazlarının dizaynı kimə aiddir: (Çəki: 1)

- ☒ Robert Kalina
  - ☐ Robert Fişer
  - ☐ Mixail Kalinin
- 

Sual: Azərbaycan manatının mühafizə sistemi hansı ölkənin Milli bankı ilə əməkdaşlıq nəticəsində hazırlanmışdır: (Çəki: 1)

- ☐ Rusiya
  - ☐ Fransa
  - ☒ İsveçrə
- 

Sual: AR-nın yeni nəsil əskinazları neçə pilləli mühafizə sistemindədir: (Çəki: 1)

- ☐ üç
  - ☐ beş
  - ☒ dörd
- 

Sual: AR ərazisində manatın yeganə ödəniş vasitəsi kimi elan edilməsi nə vaxtdan qüvvədədir: (Çəki: 1)

- ☐ 1992-01-01
  - ☐ 1993-01-01
  - ☒ 1994-01-01
- 

Sual: Milli valyuta sisteminin xüsusiyyətləri nə ilə müəyyən olunur: (Çəki: 1)

- ☒ ölkə iqtisadiyyatının və xarici iqtisadi əlaqələrin inkişafı səviyyəsi ilə
  - ☐ ölkənin iqtisadiyyatının səviyyəsi ilə
  - ☐ xarici iqtisadi əlaqələrin inkişafı ilə
- 

Sual: AR-nın valyuta sisteminin əsasını hansı valyuta təşkil edir: (Çəki: 1)

- ☐ rubl
  - ☐ dollar
  - ☒ manat
- 

Sual: AR-nın valyuta sisteminin necə xarakterizə etmək olar: (Çəki: 1)

- ☐ təsbit edilmiş valyuta məzənnəsi
  - ☐ üzən valyuta məzənnəsi
  - ☒ "üzən tənzimlənən" valyuta məzənnəsi
- 

Sual: Dolların manata olan rəsmi məzənnəsini AR-nın Mərkəzi Bank necə müəyyənləşdirir: (Çəki: 1)

- ☒ BBVB nəticələri əsasında
  - ☐ BVF nəticələri əsasında
  - ☐ AR Maliyyə Nazirliyinin göstərişi ilə
-

Sual: Azərbaycan rubl zonasından nə vaxt çıxıb: (Çəki: 1)

- ☐ 1992-01-01
  - ☒ 1994-01-01
  - ☐ 1990-01-20
- 

Sual: AR-nın "Valyuta tənzimi haqqında" qanun hansı tarixə aiddir: (Çəki: 1)

- ☒ 1994-10-21
  - ☐ 1992-08-15
  - ☐ 1990-01-15
- 

Sual: AR-da denominasiya nə vaxt keçirilib: (Çəki: 1)

- ☒ 2006-01-01
  - ☐ 2005-01-01
  - ☐ 1990-01-01
- 

Sual: Ölkələrin rəqabət qabiliyyətini göstərən beynəlxalq indeksi müəyyən etmək üçün istifadə edilən 12 göstəricidən neçəsi valyuta sferasına aiddir: (Çəki: 1)

- ☒ 8
  - ☐ 5
  - ☐ 6
- 

Sual: Antiinflasiya tədbirlərinin əsas aləti hansıdır: (Çəki: 1)

- ☐ antiinhisar tədbirləri
  - ☒ valyuta siyasəti
  - ☐ gömrük siyasəti
- 

Sual: AR-nın milli valyutasının məzənnəsi hansı valyutaya nəzərən formalaşır? (Çəki: 1)

- ☐ rubl
  - ☐ avro
  - ☒ ABŞ dollarına
- 

Sual: Neftin dünya bazar qiymətlərinin artması nəyə səbəb olur: (Çəki: 1)

- ☒ ixrac olunan malların həcmi və ölkələrin valyuta ehtiyatlarını artırır
  - ☐ real effektiv valyuta məzənnələrinin ucuzlaşmasına
  - ☐ qeyri-neft sektoruna aid olan malların ixrac həcmi çoxalır
- 

Sual: Əgər beynəlxalq valyuta bazarında dolların avroya nəzərən ucuzlaşması baş verirsə, milli valyuta avroya nisbətə özünü necə aparır: (Çəki: 1)

- ☐ bahalaşır
  - ☒ ucuzlaşır
  - ☐ dəyişmir
- 

Sual: AR-nın milli valyutasının 50 manatlıq əskinası nəyə hərs olunub: (Çəki: 1)

- ☐ yazı və ədəbiyyat mövzusu
  - ☐ tarix mövzusu
  - ☒ təhsil və gələcək mövzusu
-

Sual: AR-nın milli valyutasının 100 manatlıq əskinası nəyi özündə əks etdirir: (Çəki: 1)

- ☒ iqtisadiyyat və inkişaf mövzusunun
  - ☐ mədəniyyət mövzusunun
  - ☐ Qarabağ mövzusunun
- 

Sual: 2006-cı ildə AR-da keçirilmiş denominasiyaya əsasən 1 AZN neçə AZM-ə bərabər tutulmuşdur: (Çəki: 1)

- ☐ 1 AZN-1000 AZM
  - ☒ 1 AZN-5000 AZM
  - ☐ 1 AZN-500 AZM
- 

Sual: AR-nın milli valyutası nədir: (Çəki: 1)

- ☐ Bakı bonu
  - ☒ Azərbaycan manat
  - ☐ Azərbaycan rublu
- 

Sual: AR-nın milli valyutasına aiddir: (Çəki: 1)

- ☒ tədaviyə olan, eləcə də tədaviyədən çıxarılan, lakin tədaviyədə olan pul nişanlarına dəyişdirilə bilən AR Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanları, milli valyutada qiymətli kağızlar
  - ☐ xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablaşdırılan vəsaitlər
  - ☐ AR-da banklarda və digər kredit təşkilatlarında hesablarda olan vəsaitlər.
- 

Sual: Xarici valyutaya aiddir: (Çəki: 1)

- ☐ AR-dan kənarda yerləşən banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaitləri
  - ☒ xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər
  - ☐ tədaviyədən çıxarılan AR Mərkəzi Bankının buraxdığı kağız nişanlar
- 

Sual: Valyuta sərvətlərinə aiddir: (Çəki: 1)

- ☐ xarici valyuta, xarici valyutada qiymətli kağızlar, milli valyuta, qiymətli metallar, qiymətli daşlar
  - ☒ xarici valyuta, qiymətli metallar, qiymətli daşlar, xarici valyutada qiymətli kağızlar
  - ☐ yalnız xarici valyuta
- 

Sual: AR-nın valyuta sistemi hansıdır? (Çəki: 1)

- ☐ üzən
  - ☐ təsbit edilmiş
  - ☒ üzən tənzimlənən
- 

Sual: AR-da valyuta siyasətini müəyyən edən və həyata keçirən qurum hansıdır? (Çəki: 1)

- ☐ AR Maliyyə Nazirliyi
  - ☐ AR Milli Məclisi
  - ☒ AR Mərkəzi Bankı
- 

Sual: AR-nın Mərkəzi Bankının əsas məqsədi nədir? (Çəki: 1)

- ☒ qiymətlərin sabitliyi

- ☐ dolların sabitliyi
  - ☐ dolların manata qarşı sabitliyi
- 

Sual: Valyuta siyasətinin iqtisadi siyasətə aiddiyatı necədir? (Çəki: 1)

- ☐ heç bir aiddiyatı yoxdur
  - ☒ tərkib hissəsidir
  - ☐ nisbətən aiddiyatı var
- 

Sual: Diskont siyasət nədir? (Çəki: 1)

- ☐ dövlər orqanları tərəfindən xarici valyutanın alınib-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsir etmə sistemi
  - ☐ valyuta ehtiyatlarının diversifikasiyası
  - ☒ mərkəzi bank tərəfindən kreditlər üçün ssuda kapitalının tələb və təklifin tənzimlənməsi məqsədli faiz dərəcələrinin azalması və artması ilə müşayiət olunan uçot pul-kredit siyasəti
- 

Sual: Dövlər orqanları tərəfindən xarici valyutanın alınib-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsir etmə sisteminə nə deyilir ? (Çəki: 1)

- ☐ diskont siyasət
  - ☒ deviz siyasət
  - ☐ valyuta ehtiyatlarının diversifikasiyası
- 

Sual: Valyuta siyasətinin hansı forması valyuta ehtiyatlarının tərkibinə müxtəlif valyutaların daxil edilməsi yolu ilə valyuta ehtiyatlarının strukturunun tənzimlənməsinə yönəlmişdir? (Çəki: 1)

- ☒ valyuta ehtiyatlarının diversifikasiyası
  - ☐ deviz siyasət
  - ☐ diskont siyasət
- 

Sual: Milli valyutanın məzənnəsinə aşağı salmaq məqsədilə Mərkəzi Bank nə kimi tədbirlər həyata keçirir? (Çəki: 1)

- ☒ xarici valyutanı alır
  - ☐ xarici valyutanı satır
  - ☐ yeni əskinaslar emissiya edir
- 

Sual: Milli valyutanın məzənnəsinə yüksəltmək üçün Mərkəzi Bank nə kimi tədbirlər həyata keçirir? (Çəki: 1)

- ☐ xarici valyutanı alır
  - ☐ remissiya tədbirləri aparır
  - ☒ xarici valyutanı satır
- 

Sual: Mərkəzi Bank valyuta bazarına müdaxilə zamanı xarici valyutanı almaqla nəyə nail olur? (Çəki: 1)

- ☒ milli valyutanın məzənnəsinin aşağı düşməsinə
  - ☐ xarici valyutanın məzənnəsinin aşağı düşməsinə
  - ☐ milli valyutanın məzənnəsinin yüksəlməsinə
- 

Sual: Mərkəzi Bank valyuta bazarına müdaxilə zamanı xarici valyutanı satmaqla nəyə nail olur? (Çəki: 1)

- ☒ milli valyutanın məzənnəsinin yüksəlməsinə

- ☐ xarici valyutanin mezennesinin asagi yukselmesine
  - ☐ milli valyutanin mezennesinin asagi dushmesine
- 

Sual: AR rubl zonasından necənci ildə çıxdı? (Çəki: 1)

- ☐ 1990
  - ☒ 1994
  - ☐ 2006
- 

Sual: Milli valyutanın devalvasiyası necə ifadə olunur? (Çəki: 1)

- ☒ milli valyutanın mezennesinin xarici valyutalara nisbətən rəsmən aşağı salınması
  - ☐ milli valyutaların mezennesinin stabil qalması
  - ☐ milli valyutanın mezennesinin xarici valyutalara nisbətən rəsmən yuxarı qalxması
- 

Sual: Milli valyuta mezennesinin xarici valyutalara nisbətən aşağı düşməsi? (Çəki: 1)

- ☐ revalvasiya
  - ☒ devalvasiya
  - ☐ diversifikasiya
- 

Sual: Milli valyutanın revalvasiyası necə ifadə olunur? (Çəki: 1)

- ☐ milli valyutaların mezennesinin stabil qalması ilə
  - ☒ milli valyutanın mezennesinin xarici valyutalara nisbətən bahalaşması ilə
  - ☐ milli valyutanın mezennesinin xarici valyutalara nisbətən rəsmən ucuzlaşması ilə
- 

Sual: Milli valyutanın mezennesinin xarici valyutalara nisbətən bahalaşması prosesi necə adlanır? (Çəki: 1)

- ☒ revalvasiya
  - ☐ devalvasiya
  - ☐ diversifikasiya
- 

Sual: Devalvasiya siyasətinin məqsədləri nədir? (Çəki: 1)

- ☒ ixracatı stimullaşdırmaq və idxalatı azaltmaqla tədiyyə balansı kəsirini aradan qaldırmaq və ya azaltmaq
  - ☐ idxalatı stimullaşdırmaq və ixracatı azaltmaqla tədiyyə balansına təsir etmək
  - ☐ daxili qiymətlərlə xarici qiymətlər arasında qeyri müənasiblik yaratmaq
- 

Sual: İxracatı stimullaşdırmaq və idxalatı azaltmaqla tədiyyə balansının kəsirini aradan qaldırmaq və ya azaltmaq hansı siyasətin məqsədlərinə aiddir (Çəki: 1)

- ☐ diversifikasiya
  - ☐ revalvasiya
  - ☒ devalvasiya
- 

Sual: AR-nın qanunvericiliyinə uyğun olaraq rezidentlər kimlərdir? (Çəki: 1)

- ☐ AR hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən AR-da müvəqqəti qalan fiziki şəxslər
  - ☒ AR hüdudlarından kənarda yerləşən AR-nın diplomatik və digər rəsmi nümayəndəliklər
  - ☐ AR-da yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları
-

Sual: AR-nın qanunvericiliyinə uyğun olaraq qeyri –rezidentlərə kimlər aiddir? (Çəki: 1)

- ☒ AR hüdudlarından kənarda daimim yaşayış yeri olan, o cümlədən AR-da müvəqqəti qalan fiziki şəxslər
  - ☐ AR qanunvericiliyinə müvafiq surətdə yaradılmış hüquqi şəxslər
  - ☐ AR-da yerləşən və AR qanunvericiliyinə müvafiq surətdə yaradılmış, lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar
- 

Sual: Cari valyuta əməliyyatlarına hansılar aiddir? (Çəki: 1)

- ☒ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi
  - ☐ 180 gündən artıq olan müddətə maliyyə kreditlərinin alınması və verilməsi
  - ☐ qiymətli kağızların əldə edilməsi
- 

Sual: Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hansıdır ? (Çəki: 1)

- ☐ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi
  - ☐ əmanətlər, investisiyalar, kreditlər üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-na və AR-dan köçürülməsi
  - ☒ müvəkkil banklar tərəfindən vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi
- 

Sual: 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi əməliyyatı necə adlanır ? (Çəki: 1)

- ☒ cari valyuta əməliyyatları
  - ☐ kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları
  - ☐ valyuta ehtiyatların idarə edilməsi
- 

Sual: Müvəkkil banklar tərəfindən vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi əməliyyatı necə adlanır? (Çəki: 1)

- ☐ cari valyuta əməliyyatları
  - ☒ kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları
  - ☐ valyuta ehtiyatların idarə edilməsi
- 

Sual: AR-da xarici valyutanın alınması və satılması necə həyata keçirilir? (Çəki: 1)

- ☐ bankların iştirakı olmadan
  - ☐ birbaşa Mərkəzi Bankdan
  - ☒ müvəkkil bankların iştirakı ilə
- 

Sual: AR ərazisində milli valyutanın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin etmək məqsədilə hansı siyasət yeridilir? (Çəki: 1)

- ☐ yalnız valyuta siyasəti
  - ☐ yalnız pul-kredit siyasəti
  - ☒ pul-kredit və valyuta siyasəti
- 

Sual: AR-nın valyuta ehtiyatları nədən ibarətdir? (Çəki: 1)

- ☒ respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondunun vəsaitlərindən
  - ☐ yalnız sabitləşdirilmə fondunun ehtiyatlarından
  - ☐ yalnız büdcənin valyuta gəlirlərindən
- 

Sual: Sabitləşdirmə fondunun vəsaitlərindən istifadə edilməsi barədə sərəncamı kim verir? (Çəki: 1)



- ☐ AR Prezidenti
  - ☒ AR Mərkəzi Bankı
  - ☐ AR Maliyyə naziri
- 

Sual: Fiziki şəxs olan qeyri-rezidentlər AR-na əvvəllər gətirilmiş hansı məbləğdə valyuta vəsaitlərini gömrük prosedurlarına əməl etməklə nəğd şəkildə çıxara bilərlər? (Çəki: 1)

- ☐ 10000 ABŞ dolları ekvivalentində
  - ☒ 50000 ABŞ dolları ekvivalentində
  - ☐ 20000 ABŞ dolları ekvivalentində
- 

Sual: AR-da valyuta tənzimlənməsini hansı qurum idarə edir ? (Çəki: 1)

- ☒ AR Mərkəzi Bankı
  - ☐ AR Maliyyə Nazirliyi
  - ☐ AR Vergilər Nazirliyi
- 

Sual: AR-da xarici valyutanın və xarici valyutada qiymətli kağızların tənzimini həyata keçirən əsas orqan: (Çəki: 1)

- ☐ Qiymətli Kağızlar Komitəsi
  - ☒ AR Mərkəzi Bankı
  - ☐ AR Maliyyə Nazirliyi
- 

Sual: AR-nın əsas valyuta nəzarəti orqanıdır: (Çəki: 1)

- ☒ AR Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanları
  - ☐ AR Mərkəzi Bankı və Bakı şəhər icra hakimiyyəti
  - ☐ AR Mərkəzi Bankı və Maliyyə Nazirliyi
- 

Sual: AR-nın valyuta nəzarəti agentləridir: (Çəki: 1)

- ☐ müvafiq icra hakimiyyəti orqanları
  - ☐ müəyyən olunmuş qeyri hökumət təşkilatları
  - ☒ müvəkkil banklar
- 

Sual: Qəbul edilmiş beynəlxalq standartlar əsasında AR üzrə valyuta əməliyyatlarının statistikasını hansı qurum hazırlayır və dərc edir ? (Çəki: 1)

- ☐ Mərkəzi Statistika Komitəsi
  - ☒ Azərbaycan Respublikasının Mərkəzi Bankı
  - ☐ Beynəlxalq Valyuta Fondu
- 

Sual: Qəbul edilmiş beynəlxalq standartlar əsasında AR üzrə ötən il üçün valyuta əməliyyatlarının statistikasını əks etdirən bülleten nə vaxt dərc olunur? (Çəki: 1)

- ☐ il bitdikdən dərhal sonra
  - ☒ 6 aydan sonra
  - ☐ 3 aydan sonra
- 

Sual: AR-da valyuta nəzarətinin məqsədi nədir ? (Çəki: 1)

- ☐ ölkəyə daxil olan valyutanın statistikasını aparmaq
  - ☐ ölkədən çıxan valyutanın statistikasını aparmaq
  - ☒ valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir
-

Sual: AR-da valyuta nəzarətinin əsas istiqamətinə hansı aiddir ? (Çəki: 1)

- ☒ xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq
  - ☐ xarici valyutanın saxta olduğunu müəyyən etmək
  - ☐ qiymətli metalların və qiymətli daşların ölkədən çıxarılmasına mane olmaq
- 

Sual: Milli valyuta ilə və milli valyutada qiymətli kağızlarla əməliyyatlar aparan qeyri-rezidentlər aşağıdakı hansı hüquqlara malikdirlər? (Çəki: 1)

- ☐ valyuta nəzarəti agentlərinin fəaliyyəti barədə müvafiq valyuta nəzarəti orqanlarına, valyuta nəzarəti orqanlarının fəaliyyəti barədə isə AR qanunvericiliyinə müvafiq qaydada şikayət etmək
  - ☐ valyuta nəzarəti orqanları və agentləri tərəfindən aparılmış yoxlamaların nəticələri ilə tanış olmaq
  - ☒ hər ikisinə
- 

Sual: AR-nın valyuta sisteminin təməli nədir? (Çəki: 1)

- ☐ ABŞ dolları
  - ☐ SDR
  - ☒ AZN
- 

Sual: AR-da valyuta məzənnəsi rejimi hansıdır? (Çəki: 1)

- ☐ sərbəst üzən valyuta kursu
  - ☒ tənzimlənən üzən valyuta kursu
  - ☐ təsbit edilmiş valyuta kursu
- 

Sual: AR-nın valyuta tənzimlənməsini reallaşdıran qurum: (Çəki: 1)

- ☐ BVF
  - ☐ AR Maliyyə Nazirliyi
  - ☒ AR Mərkəzi Bank
- 

Sual: Milli valyuta ilə əməliyyatlar aparan qeyri-rezidentlər hansı vəzifələri yerinə yetirməyə borcludurlar? (Çəki: 1)

- ☐ onlar tərəfindən həyata keçirilən valyuta əməliyyatları üzrə uçot aparmaq və hesabat aparmaq , onları 5 ildən az olmayan müddətə saxlamaq
  - ☐ valyuta nəzarəti orqanları və agentlərinə onlar tərəfindən yoxlamaların aparılması zamanı, eləcədə yoxlamaların nəticələri üzrə izahatlar təqdim etmək
  - ☒ hər ikisini
- 

Sual: Valyuta qanunvericiliyinin pozulması nəticəsində əldə edilən gəlirlər hara ödənilir? (Çəki: 1)

- ☒ dövlət mədaxilinə
  - ☐ AR Vergilər Nazirliyinə
  - ☐ AR Maliyyə Nazirliyinə
- 

Sual: AR-nın qanunvericiliyinə əsasən azərbaycan valyutasının emissiyasını həyata keçirmək hüququna malikdir: (Çəki: 1)

- ☐ AR Qiymətli Kağızlar Komitəsi
  - ☒ AR Mərkəzi Bankı
  - ☐ AR Maliyyə Nazirliyi
-

Sual: AR ərazisində Mərkəzi Bankdan başqa hansı qurum azərbaycan valyutasının emissiyasını həyata keçirə bilər? (Çəki: 1)

- ☐ AR Maliyyə Nazirliyi
  - ☒ AR Mərkəzi Bankı inhisarçıdır
  - ☐ AR Nazirlər Kabinetinin qərarı ilə Qiymətli Kağızlar Komitəsi
- 

Sual: AR-da azərbaycan valyutasının remissiyasını həyata keçirən qurum: (Çəki: 1)

- ☐ AR Nazirlər Kabinetinin qərarı ilə Qiymətli Kağızlar Komitəsi
  - ☐ AR Maliyyə Nazirliyi
  - ☒ AR Mərkəzi Bankı
- 

Sual: AR Mərkəzi Bankının sədri valyuta siyasəti barəsində qərar verdikdə: (Çəki: 1)

- ☒ AR Prezidenti ilə məsləhətləşir
  - ☐ AR Maliyyə Naziri ilə məsləhətləşir
  - ☐ AR Milli Məclisdə müzakirələrdən sonra qərar verir
- 

Sual: Valyuta siyasətinin məqsədidir: (Çəki: 1)

- ☐ yalnız inflyasiyanın qarşısını almaq
  - ☐ ölkənin tədiyyə balansının tarazlığına nail olmasına əsaslanaraq dayanıqlı iqtisadi yüksəlişin təmin edilməsi
  - ☒ hər ikisi
- 

Sual: Dövlət valyuta tənzimlənməsinə olan münasibətini müəyyənləşdirir: (Çəki: 1)

- ☒ özünün valyuta siyasətinə əsaslanaraq
  - ☐ BVF valyuta siyasətinə əsaslanaraq
  - ☐ BMT–nin valyuta siyasətinə əsaslanaraq
- 

Sual: Milli valyutanın sabitliyi üçün hansı elementlər vacibdir? (Çəki: 1)

- ☐ valyuta siyasəti
  - ☐ valyuta tənzimlənməsi və valyuta nəzarəti
  - ☒ hər birinin
- 

Sual: Valyuta siyasəti necə yaranır? (Çəki: 1)

- ☐ valyuta münasibətlərinin bazar tənzimlənməsindən
  - ☒ valyuta münasibətlərinin bazar və dövlət tənzimlənməsinin vəhdətindən
  - ☐ valyuta münasibətlərinin dövlət tənzimlənməsindən
- 

Sual: AR-nın valyuta siyasətinin vəzifələri nədən ibarətdir? (Çəki: 1)

- ☐ yalnız valyuta məzənnəsinin tənzimlənməsindən
  - ☐ valyuta əməliyyatları və valyuta bazarının əməli surətdə tənzimlənməsindən
  - ☒ yuxarıda adı çəkilən əməliyyatların hər birindən
- 

Sual: Valyuta sisteminin elementlərinə islahedici təsir göstərmək zərurəti yarandıqda hansı valyuta siyasətinə müraciət olunur? (Çəki: 1)

- ☒ uzunmüddətli
  - ☐ orta müddətli
  - ☐ qısamüddətli
-

Sual: Valyuta siyasətinin tərkib hissəsi olan valyuta tənzimlənməsi nədən ibarətdir ? (Çəki: 1)

- ☐ valyuta əməliyyatlarının yerinə yetirilməsi prinsipləri, metodları və formaların dövlət tərəfindən nizamlanmasından
  - ☒ valyuta əməliyyatlarının və beynəlxalq hesablaşmaların yerinə yetirilməsi prinsipləri, metodları və formalarının dövlət tərəfindən nizamlanmasından
  - ☐ beynəlxalq hesablaşmaların yerinə yetirilməsi prinsipləri, metodları və formalarının dövlət tərəfindən nizamlanmasından
- 

Sual: Qlobal miqyasda valyuta –kredit münasibətlərinin kim tənzimləyir? (Çəki: 1)

- ☒ Beynəlxalq Valyuta Fondu
  - ☐ Birləşmiş Millətlər Təşkilatı
  - ☐ AR Mərkəzi Bankı
- 

Sual: AR Mərkəzi Bankı hansı inhisar hüququna malikdir ? (Çəki: 1)

- ☒ AR-nın milli valyutasının emissiyası hüququna
  - ☐ Ehtiyac olduqda ABŞ dollarının emissiyası hüququna
  - ☐ SDR –in emissiyası hüququna
- 

Sual: AR Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsi üzrə siyasətin əsas prioritetidir: (Çəki: 1)

- ☐ vəsaitlərin dondurulması
  - ☒ vəsaitlərin qorunub saxlanılması
  - ☐ vəsaitlərin azaldılması
- 

Sual: AR-da mövcud valyuta rejiminin dəstəklənməsi və baş verə biləcək valyuta böhranlarına qarşı dayanıqlığın artırılması məqsədilə 2013-cü ildə saxlanılan əməliyyat tranşı hansı həcmdə olmuşdur? (Çəki: 1)

- ☒ 4000 mln. ABŞ dolları həcmində
  - ☐ 4000 mln. manat həcmində
  - ☐ 4000 mln. avro həcmində
- 

Sual: AR-da valyuta ehtiyatlarının idarə olunması strategiyasına əsasən 2013- cü ilin investisiya tranşının modifikasiya olunmuş SDR səbətini təşkil edən valyutalar hansı nisbətdə saxlanılmışdır? (Çəki: 1)

- ☐ 48% avro, 40% ABŞ dolları, 12 % ingiltərə funt sterlinqi
  - ☒ 48% ABŞ dolları, 40% avro, 12 % ingiltərə funt sterlinqi ]
  - ☐ 48% ABŞ dolları, 40% ingiltərə funt sterlinqi, 12 % avro
- 

Sual: 2013- cü ildə AR Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi daxili valyuta bazarında sterilizasiya əməliyyatları, habelə idarəetmədən əldə olunan gəlirlər nəticəsində nə qədər artmışdır? (Çəki: 1)

- ☒ 2457,3 mln ABŞ dolları
  - ☐ 2457,3 mln manat
  - ☐ 2457,3 mln avro
- 

Sual: 2013-cü ildə AR Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi hansı səviyyəyə çatmışdır? (Çəki: 1)

- ☐ 14152,0 mln. manat
- ☒ 14152,0 mln. ABŞ dolları

☐ 14152,0 mln. avro

---

Sual: Son illər ərzində AR-da aparılmış valyuta – kredit siyasəti “dollarlaşma” prosesinə necə təsir göstərmişdir? (Çəki: 1)

- ☒ “dollarlaşma” prosesi azalmışdır  
☐ “dollarlaşma” prosesinə təsir etməmişdir  
☐ “dollarlaşma” prosesi coxalmışdır
- 

Sual: 2013-cü ildə AR-da aparılmış valyuta – kredit siyasəti nəticəsində orta illik inflyasiya necə faiz olmuşdur? (Çəki: 1)

- ☐ 1,1 %  
☐ 2,0 %  
☒ 2,4 %
- 

Sual: 2013- cü ildə AR Mərkəzi Bankı uçot dərəcəsi barəsində hansı qərarı qəbul etmişdi ? (Çəki: 1)

- ☐ 4,75%-dən – 5 %-zə artırılması  
☒ 5 % dən – 4,75 %-ə endirilməsi  
☐ uçot dərəcəsi dəyişməmişdir
- 

Sual: AR Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 2013-cü ildə necə dəyişib? (Çəki: 1)

- ☐ azalıb  
☒ artıb  
☐ dəyişməyib
- 

### **BÖLMƏ: 0102**

|                      |                                                                                     |
|----------------------|-------------------------------------------------------------------------------------|
| Ad                   | 0102                                                                                |
| Suallardan           | 100                                                                                 |
| Maksimal faiz        | 100                                                                                 |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 100 %                                                                               |

---

Sual: Valyuta sistemi hansı nizamasalınan valyuta münasibətlərinin təşkilatı formasıdır? (Çəki: 1)

- ☐ yalnız dövlətlərarası razılaşmalarla  
☒ milli qanunvericiliklə və dövlətlərarası razılaşmalarla  
☐ bank ənənələri ilə və və adətlərlə
- 

Sual: Milli pul vahidi nə zaman milli valyutaya çevrilir ? (Çəki: 1)

- ☐ onun çevrilməsi olduqda  
☒ beynəlxalq iqtisadi münasibətlərdə iştirak edəndə  
☐ onun azad dönməsinin təminatları olduqda
- 

Sual: Hansı valyuta məhdudiyyətsiz istənilən xarici valyutalara mübadilə edilir? (Çəki: 1)

- ☐ qismən konversiya edilən

- ☐ qeyri – konversiya edilən
  - ☒ azad konversiya edilən
- 

Sual: Hansı valyuta yalnız bir ölkənin daxilində işlənir ? (Çəki: 1)

- ☒ konversiya edilməyən
  - ☐ azad konversiya edilən
  - ☐ ehtiyat
- 

Sual: Rusiya rublu necə valyutadır? (Çəki: 1)

- ☐ ehtiyat
  - ☐ azad konversiya edilən
  - ☒ qismən konversiya edilən
- 

Sual: Qeyri-rezidentlər üçün hansı valyutalarının dönməsinə məhdudiyyətlər müəyyən edilir? (Çəki: 1)

- ☐ xarici
  - ☐ azad
  - ☒ daxili
- 

Sual: Birinci dünya valyuta sistemi hansı standartın əsasında qoyulmuşdur? (Çəki: 1)

- ☐ qızıl valyuta
  - ☐ qızıl külçə
  - ☒ qızıl
- 

Sual: Bu valyuta elə ölkələrin valyutalarıdır ki, orada hər hansı valyuta mübadiləsi məhdudiyyətləri olur.... (Çəki: 1)

- ☒ qismən konversiya edilən
  - ☐ azad konversiya edilən
  - ☐ konvertasiya olunmayan
- 

Sual: Hansı valyuta məzənnəsi tələbin və təklifin təsiri altında bazarda müəyyən edilir? (Çəki: 1)

- ☒ dəyişən
  - ☐ əsas
  - ☐ qapalı
- 

Sual: Hansı valyutanın dönməsi əhali üçün valyuta məhdudiyyətləri müəyyən edir (Çəki: 1)

- ☐ daxili
  - ☒ xarici
  - ☐ azad
- 

Sual: Valyuta dəhlizi nədir? (Çəki: 1)

- ☐ xarici valyutanın alınması və satılması arasındakı fərkdir
  - ☐ satış məzənnəsinin valyuta marjına faiz nisbətidir
  - ☒ valyuta məzənnəsinin tərəddüdlərinin müəyyən edilmiş hüdududur
- 

Sual: Avropa valyuta sistemi ilk öncə nəyə əsaslanırdı? (Çəki: 1)

- ☐ SDR standartına
  - ☒ EKYU standartına
  - ☐ qızıl standartı
- 

Sual: Xarici valyutada ifadə edilmiş bir ölkənin pul vahidinin digər ölkənin pul vahidinə nisbəti necə adlanır? (Çəki: 1)

- ☒ məzənnə
  - ☐ rejim
  - ☐ paritet
- 

Sual: Milli valyutanın məzənnəsi adətən hansı ödəmə balansı vaxtı yüksəlir? (Çəki: 1)

- ☐ passiv
  - ☒ aktiv
  - ☐ tənzimlənmiş
- 

Sual: Üçüncü dünya valyuta sistemi qızıl valyuta standartına və iki valyutanın fəaliyyətinə əsaslandırılmışdır. Bu valyutalar hansılardır ? (Çəki: 1)

- ☐ ABŞ dolları və İsveçrə frankı
  - ☒ ABŞ dolları və funt sterling
  - ☐ İsveçrə frankı və funt sterling
- 

Sual: Beynəlxalq Valyuta Fondu və Ümumdünya bank qrupu hansı razılaşma əsasında təşkil edilmişdir? (Çəki: 1)

- ☒ Brettonvuds
  - ☐ Paris
  - ☐ Genuya
- 

Sual: Azərbaycan Beynəlxalq Valyuta Fonduna nə vaxt daxil oldu? (Çəki: 1)

- ☐ 1922
  - ☒ 1992
  - ☐ 1976
- 

Sual: Azərbaycan Ümumdünya Bankına nə vaxt daxil oldu? (Çəki: 1)

- ☒ 1992
  - ☐ 1922
  - ☐ 1945
- 

Sual: Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına nə vaxt üzv oldu? (Çəki: 1)

- ☐ 1976
  - ☒ 1992
  - ☐ 1990
- 

Sual: Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankına nə vaxt üzv oldu? (Çəki: 1)

- ☒ 1997
  - ☐ 1992
  - ☐ 2000
-

Sual: Azərbaycan nə vaxtdan İslam İnkişaf Bankının üzvüdür? (Çəki: 1)

- ☐ 1990
  - ☒ 1992
  - ☐ 2000
- 

Sual: Asiya İnkişaf Bankı necənci ildən Azərbaycanda fəaliyyətə başlayıb? (Çəki: 1)

- ☐ 1990
  - ☐ 2000
  - ☒ 2001
- 

Sual: Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyasına (BMK) necənci ildə üzv olmuşdu? (Çəki: 1)

- ☐ 1993
  - ☒ 1995
  - ☐ 2000
- 

Sual: Hansı təşkilat Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı sayılır? (Çəki: 1)

- ☐ Avropa İnkişaf Bankı
  - ☐ Amerika İnkişaf bankı
  - ☒ Beynəlxalq İnkişaf assosiasiyası
- 

Sual: Hansı təşkilat 1958-ci ildə Roma müqaviləsinə uyğun olaraq Avropada təsis edilmişdir ? (Çəki: 1)

- ☐ Reqional İnkişaf Fondu
  - ☒ İnvestisiya Bankı
  - ☐ Pul Əməkdaşlıq Fondu
- 

Sual: Beynəlxalq Valyuta Fondunun iştirakçıları ölkənin ödəmə balansının kəsirini örtmək üçün hansı çərçivədə valyuta vasitələrini maneəsiz ala bilirlər ? (Çəki: 1)

- ☐ Qeyri məhdud məbləğlər
  - ☒ ehtiyat mövqelərinin hüdudlarında
  - ☐ yenilənən kredit xəttinin hesabına
- 

Sual: Avropa Mərkəzi Bankının nizamlı sərmayəsinin formalaşmasında ölkələrin iştirakının kvotaları asılı olaraq nəyin əsasında təyin edilir? (Çəki: 1)

- ☐ ÜDM həcmi və Dövlət Borcuna görə
  - ☒ ÜDM-nin həcmində əhəlinin sayına görə
  - ☐ Dünya ticarətində ölkənin payına görə
- 

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı hansı müddətə kreditləri verir? (Çəki: 1)

- ☐ qısa müddətli
  - ☐ orta müddətli
  - ☒ uzun müddətli
- 

Sual: Avropa İqtisadi Əməkdaşlığı necənci ildə yaranmışdır? (Çəki: 1)

- ☐ 1944
  - ☒ 1948
  - ☐ 1947
-



Sual: Avropa İttifaqının on iki ölkəsinin Mərkəzi Banklarının pul-kredit siyasətinin koordinasiyası hansı çərçivədə aparılır ? (Çəki: 1)

- ☐ Avropa İnvestisiya bankı
  - ☐ Ümumdünya Bankı
  - ☒ Avropa valyuta İnstitutu
- 

Sual: İnkişafın beynəlxalq assosiasiyası necənci ildə yaradılmışdı? (Çəki: 1)

- ☐ 1950
  - ☐ 1970
  - ☒ 1960
- 

Sual: Beynəlxalq valyuta fondu kreditləri hansı müddətə verir? (Çəki: 1)

- ☒ 3ildən – 5 ilə qədər
  - ☐ 15 ildən 20 ilə qədər
  - ☐ 1 ilə qədər
- 

Sual: Aşağıdakılardan hansı Beynəlxalq Valyuta Fonduna aiddir? (Çəki: 1)

- ☐ Avropa İnvestisiya Bankı
  - ☐ Avropa İnkişaf Fondu
  - ☒ İnvestisiyaların zəmanət verilməsi üzrə Agentlik
- 

Sual: Avropa Yenidənqurma və İnkişaf Bankı harada yerləşir? (Çəki: 1)

- ☐ Paris
  - ☒ London
  - ☐ Roma
- 

Sual: Hansı təşkilatın əsas xüsusiyyətləri onunla bağlıdır ki, o iqtisadi tədqiqatların ən böyük mərkəzidir? (Çəki: 1)

- ☒ Beynəlxalq Hesablaşmalar Bankı
  - ☐ Avropa inkişaf Fondu
  - ☐ Avropa valyuta əməkdaşlığı Fondu
- 

Sual: Beynəlxalq Maliyyə Korporasiyası kreditləri hansı müəssisələrə verir? (Çəki: 1)

- ☐ Ehtiyacı olanlara
  - ☒ Gəlirli
  - ☐ Asılı
- 

Sual: Beynəlxalq Valyuta Fondu tərəfindən verilən kreditlərin xüsusiyyətləri nədən ibarətdir : (Çəki: 1)

- ☒ onların qaytarılmasında hökumət zəmanətləri tələb olunmur
  - ☐ Ölkə hökumətinin zəmanəti tələb olunur
  - ☐ böyük korporasiyaların zəmanətlərinin verilməsi tələb olunur
- 

Sual: 1930-cu ildə yaradılmış birinci dövlətlərarası bank necə adlandırılır ? (Çəki: 1)

- ☐ Avropa Mərkəzi Bankı
  - ☒ Beynəlxalq Hesablaşmalar Bankı
  - ☐ Ümumdünya İnkişaf Bankı
-

Sual: Hansı təşkilat BMT-nin ixtisaslaşdırılmış müəssisəsi statusuna malikdir? (Çəki: 1)

- ☒ Beynəlxalq Valyuta Fondu
  - ☐ Avropa İnvestisiya Bankı
  - ☐ Ümumdünya İnkişaf Bankı
- 

Sual: Beynəlxalq Valyuta Fondunun İdarəsi harada yerləşir? (Çəki: 1)

- ☐ Moskva
  - ☒ Vaşinqton
  - ☐ London
- 

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına istənilən ölkənin daxil olması vaxtı hansı məcburi şərt qoyulur? (Çəki: 1)

- ☐ Ümumdünya Bank ilə əməkdaşlıq
  - ☐ Milli məzənnənin azad dönməsinin mövcudluğu
  - ☒ Beynəlxalq Valyuta Fondunda üzvlüyü
- 

Sual: Beynəlxalq Valyuta Fondu hansı ilkin təhlildən sonra ssudaların verilməsini həyata keçirir? (Çəki: 1)

- ☐ Kommersiya Banklarının likvidliyinə
  - ☒ Ölkənin iqtisadi vəziyyətinə
  - ☐ regionda siyasi vəziyyətə
- 

Sual: Valyuta nədir? (Çəki: 1)

- ☐ xarici pul vahidi
  - ☐ valyuta məzənnəsinin vahidi
  - ☒ milli pul vahidi
- 

Sual: Valyuta münasibətlərinin mənşəyi nə vaxt başlayıb? (Çəki: 1)

- ☐ feodalizm dövründə
  - ☒ kapitalizm dövründə
  - ☐ quldarlıq quruluşu dövründə
- 

Sual: Valyuta münasibətləri..... (Çəki: 1)

- ☒ ictimai təkrar istehsal prosesi ilə bağlıdır
  - ☐ ictimai təkrar istehsalın prosesi ilə bağlı deyil
  - ☐ ictimai təkrar istehsal prosesinə əks təsir göstərir
- 

Sual: İqtisadi nöqteyi nəzərdən valyuta sistemini necə təsvir etmək olar? (Çəki: 1)

- ☐ qənaətli əlaqələrin beynəlmilləşdirməsi əsasında tarixən yaranmış hüquqi münasibətlərin məcmusu deyil
  - ☒ qənaətli əlaqələrin beynəlmilləşdirməsi əsasında tarixən yaranmış valyuta münasibətlərin məcmusudur
  - ☐ qənaətli əlaqələrin beynəlmilləşdirməsi əsasında tarixən yaranmış əmtəə münasibətlərin məcmusudur
- 

Sual: Milli valyuta sistemi nədir? (Çəki: 1)

- ☒ pul sisteminin tərkibidir, amma nisbətən sərbəst hissəsidir

- ☐ bank sisteminin tərkibidir, amma nisbətən sərbəst hissəsidir
  - ☐ ictimai mühitin tərkibidir, amma nisbətən sərbəst hissəsidir
- 

Sual: Dünya valyuta sistemi – bu..... (Çəki: 1)

- ☐ beynəlxalq razılaşmalarla dünya valyuta münasibətlərinin təşkilatı formasıdır
  - ☒ beynəlxalq razılaşmalarla bərkidilmiş dünya maliyyə-kredit münasibətlərinin təşkilatının formasıdır
  - ☐ beynəlxalq razılaşmalarla bərkidilmiş dünya hesablaşma münasibətlərinin təşkilatı formasıdır
- 

Sual: Ehtiyat valyuta nədir ? (Çəki: 1)

- ☒ sərbəst dönerli valyutadır
  - ☐ SDR – xüsusi hüquqlar sistemidir
  - ☐ “mohkəm ” və “ yumşaq ” valyutadır
- 

Sual: Dönerliyin dərəcəsinə görə valyutalar fərqləndirilir : (Çəki: 1)

- ☒ tam konvertasiya edilən, qismən sərbəst dönerli və qeyri- sərbəst dönerli valyutalar
  - ☐ sərbəst dönerli valyuta
  - ☐ sərbəst dönerli valyuta və sərbəst olmayan valyuta
- 

Sual: Valyuta pariteti nədir ? (Çəki: 1)

- ☐ valyuta məzənnəsinin bir forması
  - ☒ iki valyutanın arasında qanunvericiliklə təyin edilmiş nisbət
  - ☐ Beynəlxalq ödənişlər və ehtiyat fondlarına xidmət edən sərbəst dönerli valyuta
- 

Sual: Möhkəm valyuta məzənnəsi nədir ? (Çəki: 1)

- ☐ Beynəlxalq Valyuta Fondunun valyuta məzənnəsi
  - ☐ dollarla bağlı valyuta məzənnəsidir
  - ☒ dar hədudlarda ( 1% -dən az) dəyişən valyuta məzənnəsidir
- 

Sual: Üzən valyuta hansıdır? (Çəki: 1)

- ☒ valyuta bazarında tələbatın və təklifin dəyişikliyinə asılı olaraq dəyişən valyuta məzənnəsidir
  - ☐ ehtiyat valyutalarla bağlı valyuta məzənnəsi
  - ☐ BVF tərəfindən qoyulmuş valyuta məzənnəsidir
- 

Sual: Valyuta məzənnəsi nədir? (Çəki: 1)

- ☐ ABŞ dolları ilə milli məzənnənin münasibətidir
  - ☒ bir valyutanın başqa valyutanın vahidinə olan nisbətidir
  - ☐ SDR-lə milli məzənnənin münasibətidir
- 

Sual: Birinci Dünya müharibəsindən sonra beynəlxalq hesab və ödəmə vasitəsi kimi nə istifadə olunmağa başladı? (Çəki: 1)

- ☐ ABŞ dollarları
  - ☒ qızıl və ya deviz
  - ☐ sərbəst dönerli valyutalar
-

Sual: London konfransından sonra 1933- cü ildə hansı üç valyuta bloku yaradılmışdır? (Çəki: 1)

- ☐ dollar, sterlinq və isveşrə frankı
  - ☐ dollar, sterlinq və fransız frankı
  - ☒ dollar, sterlinq və qızıl
- 

Sual: Necənci ildə Brettonvuds valyuta sistemi rəsmiləşdirilmişdir? (Çəki: 1)

- ☐ 1976-ci ildə beynəlxalq konfransda
  - ☒ 1944-cü ildə beynəlxalq konfransda
  - ☐ 1922-ci ildə beynəlxalq konfransda
- 

Sual: BrettonVuds ideoloji əsasını kim yaratmışdır? (Çəki: 1)

- ☒ Milton Fridman
  - ☐ Devid Rikkardo
  - ☐ Con Keyns
- 

Sual: Aşağıda göstərilən təyin hansı anlayışa uyğundur – milli qanunvericilikdə və ya dövlətlərarası razılaşmalarla bərkidilmiş təşkilatı forması və valyuta münasibətlərinin nizama salınması sistemi: (Çəki: 1)

- ☐ valyuta münasibətləri
  - ☒ valyuta sistemi
  - ☐ valyuta bazarı
- 

Sual: Hansı sistem çərçivəsində rəsmi demonetizasiya baş verdi? (Çəki: 1)

- ☐ Genuya valyuta sistemi
  - ☐ paris valyuta sistemi
  - ☒ Yamayka valyuta sistemi
- 

Sual: Hansı sistem üçün EKYU standartı tipikdir? (Çəki: 1)

- ☐ Bretton-Vuds valyuta sistemi
  - ☐ Genuya valyuta sistemi
  - ☒ avropa valyuta sistemi
- 

Sual: Hansı valyuta sistemində SDR standartı daxil edilmişdi? (Çəki: 1)

- ☐ Genuya valyuta sistemi
  - ☒ Yamayka valyuta sistemi
  - ☐ Paris valyuta sistemi
- 

Sual: Neçə mərhələdə Avropa iqtisadi valyuta ittifaqı və Maastrix müqaviləsinə uyğun avro valyutası yaradıldı? (Çəki: 1)

- ☐ iki mərhələyə- 1990-1998 və 1999-2000
  - ☒ üç mərhələyə 1990- 1993, 1994-1998, 1999-2000
  - ☐ dörd mərhələyə - 1986-1989, 1990- 1993, 1994-1995, 1998-2000
- 

Sual: Növbəti yayın hansı anlayışa uyğundur? İki və ya bir neçə dövlətin hökumətlərarası razılaşmaları əsasında xarici ticarətdə tətbiq edilən xüsusi hesab vahidləri. (Çəki: 1)

- ☐ SDR
  - ☒ Klirinq valyutası
  - ☐ Beynəlxalq kollektiv valyuta
-

Sual: Milli valyuta nədir? (Çəki: 1)

- ☒ qanunvericiliklə təyin edilmiş dövlətin pul vahidi
  - ☐ Beynəlxalq iqtisadi münasibətlərdə istifadə edilən milli pul vahidləri
  - ☐ qanunla müəyyən edilmiş qaydada qeyri-rezidentlər tərəfindən istifadə edilən milli pul vahidləri
- 

Sual: Növbəti təyin hansı anlayışa uyğundur? (Çəki: 1)

- ☐ SDR
  - ☐ Klirinq valyuta
  - ☒ ehtiyat valyuta
- 

Sual: Dövlətlər arasında beynəlxalq tələblərin və öhdəliklərin müqaisə etməsi və milli məzənnələr arasında valyuta paritetinin qurulması üçün istifadə edilən şərti pullar hansılardır? (Çəki: 1)

- ☒ SDR
  - ☐ Ekyu
  - ☐ beynəlxalq kollektiv valyuta
- 

Sual: Ödəmə balansı nədir? (Çəki: 1)

- ☐ Tələblərin və müəyyən tarixə təşkil edilmiş ölkənin öhdəliklərinin balansı
  - ☐ Ehtiyatların kateqoriyasında onun beynəlxalq maliyyə durumunu əks etdirən beynəlxalq aktivlərin və passivlərin balansı
  - ☒ müəyyən vaxt müddəti üçün ölkələr arasında malların və xidmətlərin hərəkətlərinin dəyər qiyməti
- 

Sual: Azərbaycanda ödəmə balansını kim hazırlayır? (Çəki: 1)

- ☐ Nazirlər Kabineti
  - ☐ Milli Məclis
  - ☒ AR Mərkəzi Bankı
- 

Sual: Xarici valyutanın milli valyutaya nisbəti necə adlanır? (Çəki: 1)

- ☒ valyuta məzənnəsi
  - ☐ valyuta arbitrajı
  - ☐ valyuta dilinqi
- 

Sual: Valyuta mövqeyi nədir? (Çəki: 1)

- ☐ bankların və müxtəlif valyutaların aktiv və passivlərin nisbəti
  - ☐ müxtəlif valyutalarda bankın pul vasitələrinin qalığı
  - ☒ aktiv və bank tələbləri arasındakı fərq və xarici valyuta ilə passiv öhdəlikləri
- 

Sual: Nəyi müasir valyuta bazarının xüsusiyyətlərinə aid etmək olmaz? (Çəki: 1)

- ☐ Əməliyyatların fasiləsiz keçirilməsi
  - ☒ İqtisadi və siyasi xəbərlərə sabitlik
  - ☐ intensiv inkişaf internet - texnologiyalar
- 

Sual: Kim valyuta bazarında valyuta risklərinin sığortası ilə məşğul olur? (Çəki: 1)

- ☐ treyderlər

- ☒ xedjerlər
  - ☐ spekulyantlar
- 

Sual: Bakı Banklararası Valyuta Birjası nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☒ 1993
  - ☐ 1992
  - ☐ 1994
- 

Sual: Forvard müqavilələrinə nisbətən fyuçers müqavilələrin üstünlüyü nədən ibarətdir? (Çəki: 1)

- ☐ Onlar standart deyillər
  - ☐ onlar istənilən tarixdə bağlanıla bilər
  - ☒ onlar standartdırlar və buna görə də daha ucuzdurlar
- 

Sual: Valyuta fyuçersi nədir? (Çəki: 1)

- ☐ müəyyən müddət milli məzənnə üzrə əməliyyat
  - ☒ satıcının və alıcının arasında bağlanmış gələcəkdə valyutanın alqı-satqısı müqaviləsidir ki, orda göstərilmiş icranın tarixinə qədər alıcılar tərəfindən alınıb-satıla bilər.
  - ☐ müqavilə əsasında banklar tərəfindən bağlanan birjadankənar müddətli valyuta müqaviləsi
- 

Sual: Hansı müddətə kassa sazişləri vaxtı pul vasitələrinin köçürməsi edilir? (Çəki: 1)

- ☐ Bir iş günü sonra , sazişin bağlama gününü nəzərə almadan
  - ☐ sazişin bağlanmasından 3 gün sonra
  - ☒ sazişin bağlanmasından 2 iş günü sonra
- 

Sual: Forvard sazişləri nəticəsində nə baş verir? (Çəki: 1)

- ☐ pul vəsaitləri müqavilə ilə olunmuş tarixə uyğun olaraq keçir
  - ☒ heç bir ödəniş edilmir
  - ☐ kompensasiya marji kəçürülür
- 

Sual: Özündə eyni valyutada müəyyən bir dövr üçün dərhal çatdırılma şərti daxilində iki valyutanın alqı-satqısını birləşdirən valyuta müqaviləsi necə adlanır? (Çəki: 1)

- ☒ svop müqaviləsi
  - ☐ fyuçers müqaviləsi
  - ☐ spekulyativ müqavilə
- 

Sual: Valyuta riski nədir? (Çəki: 1)

- ☐ Faiz dərəcələrinin dəyişikliyi ilə əlaqədar zərərçəkmə ehtimalı
  - ☒ xarici valyutaların məzənnə dəyişikliyi ilə əlaqədar zərərçəkmə ehtimalı
  - ☐ valyuta əməliyyatlarının həyata keçirilməsi nəticəsində müqavilədə olan tərəflərdən birinin zərər çəkməsi ehtimalı
- 

Sual: Valyuta risklərinin növlərinə hansı aid deyil? (Çəki: 1)

- ☐ cari
  - ☐ iqtisadi
  - ☒ siyasi
-

Sual: valyuta risklərinin sığortalanması üsülləri hansıdır? (Çəki: 1)

- ☒ kontragentlərdən birinin birtərəfli qaydada fəaliyyəti
  - ☐ xecələşmə
  - ☐ valyuta qeyd-şərtindən istifadə
- 

Sual: Aşağıda göstərilənlərdən hansı xedjərə aid deyil? (Çəki: 1)

- ☐ İnvestisiya bankları
  - ☐ ipoteka bankları
  - ☒ Mərkəzi banklar
- 

Sual: Xarici iqtisadi əlaqələr prosesində yaranan pul tələbləri və öhdəlikləri üzrə ödənişləri göstərin... (Çəki: 1)

- ☐ ödəniş şərtləri
  - ☒ beynəlxalq hesablaşmalar
  - ☐ bank köçürmələri
- 

Sual: Qanunvericiliyə görə aşağıdakılardan hansı hesablaşmaların formalarına daxil edilmir? (Çəki: 1)

- ☐ inkasso üzrə hesablaşmalar
  - ☒ bank köçürmələri
  - ☐ ödəmə tapşırıqları ilə hesablaşmalar
- 

Sual: Bu ödəniş formasının mahiyyəti idxalçının dövrü ödənişlərində malın alınmasından sonra ixracatçıya . yani malların hərəkətini qabaqlayır... (Çəki: 1)

- ☐ Inkasso üzrə hesablaşmalar
  - ☒ açıq hesab üzrə hesablaşmalar
  - ☐ akkreditiv üzrə hesablaşmalar
- 

Sual: Əvvəlcədən ödəniş nə deməkdir? (Çəki: 1)

- ☐ inkasso üzrə hesablaşmalar
  - ☒ akkreditiv üzrə hesablaşmalar
  - ☐ bank köçürmələri
- 

Sual: Bank alıcının borclu olduğu məbləği müvafiq sənədlər təqdim etməyə qarşı toplayır. (Çəki: 1)

- ☒ Inkasso üzrə hesablaşmalar
  - ☐ akkreditiv üzrə hesablaşmalar
  - ☐ bank köçürmələri
- 

Sual: Valyuta nəzarətinin təşkilatı – hüquqi formalarına nə aid deyil? (Çəki: 1)

- ☐ Bank valyuta nəzarəti
  - ☐ Hökumət valyuta nəzarəti
  - ☒ ilkin valyuta nəzarəti
- 

Sual: Hansı valyuta nəzarəti metodlarına aid deyil? (Çəki: 1)

- ☒ ekspertiza
  - ☐ müşahidə
  - ☐ sorğu
-

Sual: Valyuta nəzarəti orqanlarını təyin edin..... (Çəki: 1)

- ☐ Mərkəzi Bank və Maliyyə nəzarəti orqanı
  - ☒ Hökumət, Mərkəzi Bank və Maliyyə nəzarəti orqanı
  - ☐ Hökumət və maliyyə nəzarəti orqanı
- 

Sual: Hansılar valyuta nəzarəti agentlərinə aid deyil? (Çəki: 1)

- ☐ gömrük orqanları
  - ☐ Mərkəzi Bank
  - ☒ vergi orqanları
- 

Sual: Valyuta nəzarətini həyata keçirən orqanlar və agentlər üçün hansı ümumi cəhət deyil ? (Çəki: 1)

- ☒ Rezident və qeyri rezidentlərin valyuta əməliyyatları üzrə hesablaşmaların tamlığının və düzgünlüyünün yoxlanılması
  - ☐ Valyuta əməliyyatlarının həyata keçirilməsi, açılışı və hesabatların aparılması ilə bağlı sənədlərin və informasiyanın soruşulması
  - ☐ valyuta qanunvericiliyi aktlarında aşkar edilmiş pozuntuların aradan qaldırılması haqqında təlimatların verilməsi
- 

Sual: Nəyi valyuta inhisarçılığı əlamətlərinə aid etmək olmaz? (Çəki: 1)

- ☐ Dövlətin valyuta resurslarının idarə edilməsinin mərkəzləşdirilməsini
  - ☐ Ölkə daxilində sahiblik və valyuta sərvətlərinin dövryyəsi üzrə qadağanı
  - ☒ valyuta məzənnələrinin coxluğunu
- 

Sual: SSRİ-də xarici iqtisadi fəaliyyətin mərkəzləşdirilməsinə nə zaman başlanıldı? (Çəki: 1)

- ☒ 1989
  - ☐ 1991
  - ☐ 1988
- 

Sual: Nə zamandan gömrük-bank nəzarəti sistemi formalaşmağa başladı? (Çəki: 1)

- ☐ 1991
  - ☒ 1993
  - ☐ 1996
- 

Sual: Xarici iqtisadi fəaliyyətə gömrük-bank valyuta nəzarətinin yayılmasının birinci mərhələsini göstərin (Çəki: 1)

- ☐ xarici ticarət barter sazişlərinə gömrük – bank valyuta nəzarəti
  - ☒ xarici valyutada ixracat əməliyyatlarına gömrük-bank valyuta nəzarəti
  - ☐ xarici valyutada idxalat əməliyyatlarına gömrük-bank valyuta nəzarəti
- 

Sual: Ölkədə daxili vəsait ehtiyatını artırmağın yolunu təyin edin... (Çəki: 1)

- ☒ xaricə kapital axınının azaldılması
  - ☐ İqtisadi agentlər üçün xərclərin azaldılması məqsədi ilə valyuta qanunvericiliyinin təcridən liberallaşdırılması
  - ☐ kapitalın hərəkətinə informasiya nəzarəti sistemin yaradılması
- 

Sual: Valyuta haqqında qanunun xüsusiyyətlərinə nə aid deyil? (Çəki: 1)

- ☐ valyuta qanunvericiliyində istifadə edilən əsas terminlər



- ☒ valyuta qanunvericiliyinin pozulması halları üçün konkret sanksiyaları həyata keçirən normalar çıxdı
- ☐ valyuta nəzarətinin üç səviyyəli sistemi yaradılmışdır

Sual: Qanuni valyuta dəyərlərinə nələr aiddir ? (Çəki: 1)

- ☒ xarici valyuta və xarici qiymətli kağızlar
- ☐ daxili valyuta və daxili qiymətli kağızlar
- ☐ qanunda bu anlayış konkretləşdirilməmişdir

### **BÖLMƏ: 0103**

|                      |                                                                                   |
|----------------------|-----------------------------------------------------------------------------------|
| Ad                   | 0103                                                                              |
| Suallardan           | 97                                                                                |
| Maksimal faiz        | 97                                                                                |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 100 %                                                                             |

Sual: Sadalanlardan hansı müasir valyuta siyasətinə aid deyil? (Çəki: 1)

- ☐ valyuta qanunvericiliyinin liberallaşdırılması
- ☐ valyuta nəzarəti subyektləri arasında valyuta nəzarəti və informasiyanın qarşılıqlı təsirinin sənədli bazasının tənzimlənməsi vasitəsi ilə valyuta nəzarəti sisteminin möhkəmləndirilməsi
- ☒ valyuta sferasında dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərinin genişləndirilməsi

Sual: Valyuta tənzimlənməsi orqanlarını təyin edin (Çəki: 1)

- ☒ Mərkəzi Bank və Hökumət
- ☐ Hökumət və Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank və Maliyyə Nazirliyi

Sual: Hansı valyuta məhdudiyyəti indiyə kimi öz təsirini saxlayır? (Çəki: 1)

- ☐ valyuta gəlirinin bir hissəsinin məcburi satışı
- ☐ rezidentlər və qeyri-rezidentlərin tələbi ilə səlahiyyətli banklarda xüsusi hesabların açılması
- ☒ valyuta gəlirləri üçün tələb

Sual: Hansı müddətə ölkənin ərazisi xaricində yerləşən bankda bank hesabını açan şəxs bundan öz hesabının yeri üzrə vergi orqanlarına xəbərdarlıq etməyə məcburdur? (Çəki: 1)

- ☒ 1 ay
- ☐ 3 ay
- ☐ 6 ay

Sual: Sadalanlardan hansı valyuta məhdudiyyətləri nəzərdə tutmur? (Çəki: 1)

- ☒ xarici valyutanın azad hərəkəti
- ☐ xarici valyutanın azad alqı-satqısının qadağası
- ☐ xarici valyutanın və başqa valyuta dəyərlərinin dövlətin əlində konsentrasiyası

Sual: Xarici valyutalarla və ya beynəlxalq valyuta vahidləri ilə bağlı milli valyuta artımı necə adlanır? (Çəki: 1)

- ☐ devalvasiya

- ☒ revalvasiya
  - ☐ deominasiya
- 

Sual: Valyuta siyasətinin növü kimi valyuta məhdudiyyətləri hansı məqsədə xidmət etmir? (Çəki: 1)

- ☐ tədiyyə balansının tarazlaşdırılması
  - ☒ valyuta dəyərlərinin hərəkətinin azadlığının təminatı
  - ☐ valyuta məzənnəsinin sabitliyinin qorunması
- 

Sual: Hansı təşkilata valyuta siyasətinin hazırlanması həvalə edilir? (Çəki: 1)

- ☒ Mərkəzi Bank
  - ☐ Maliyyə Nazirliyi
  - ☐ Maliyyə nəzarəti orqanı
- 

Sual: Hansı valyuta nəzarətinin təşkilatı – hüquqi formalarına aid deyil? (Çəki: 1)

- ☐ Bank valyuta nəzarəti
  - ☐ Gömrük valyuta nəzarəti
  - ☒ ilkin valyuta nəzarəti
- 

Sual: Hansı valyuta nəzarəti metodlarına aid deyil? (Çəki: 1)

- ☒ ekspertiza
  - ☐ yoxlama
  - ☐ sorğu
- 

Sual: Hansı valyuta nəzarəti metodlarına aid deyil? (Çəki: 1)

- ☒ ekspertiza
  - ☐ yoxlama
  - ☐ sorğu
- 

Sual: Sadalanlardan hansı AR valyuta nəzarəti agentlərinə aid deyil? (Çəki: 1)

- ☐ AR Mərkəzi Bankı
  - ☐ Gömrük orqanları
  - ☒ Vergi orqanları
- 

Sual: Sadalanlardan hansı AR valyuta nəzarətini həyata keçirən orqanlar və agentlər üçün ümumi cəhət deyil? (Çəki: 1)

- ☐ Rezidentlər və qeyri- rezidentlər tərəfindən AR valyuta qanunvericiliyi aktlarına və valyuta tənzimlənməsi orqanlarının aktlarına riayət edilməsinin yoxlanmasının həyata keçirilməsi
  - ☐ valyuta əvvəliyyatlarının həyata keçirilməsi
  - ☒ AR valyuta qanunvericiliyi aktlarında aşkar edilmiş pozuntuların aradan qaldırılması haqqında təlimatların verilməsi
- 

Sual: Aşağıdakılardan hansı valyuta əməliyyatları üzrə hesabın formalarına aid deyil ? (Çəki: 1)

- ☐ Valyuta əməliyyatları haqqında arayış
  - ☐ AR valyuta daxilolma haqqında arayış
  - ☒ Müqavilənin pasportu
-

Sual: Hansı sənəd xarici ticarətdə barter sazişini müəyyən edir? (Çəki: 1)

- ☒ Xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin əsasları haqqında dövlət qanunu ilə
  - ☐ valyuta haqqında qanunla
  - ☐ mülki məcəllə ilə
- 

Sual: Müqavilənin pasportunu kim rəsmiləşdirir? (Çəki: 1)

- ☒ Səlahiyyətli banklar
  - ☐ Gömrük orqanları
  - ☐ İqtisadiyyat və Sənaye Nazirliyi
- 

Sual: Barter müqaviləsinin pasportunu kim rəsmiləşdirir? (Çəki: 1)

- ☐ Nəqliyyat Nazirliyi
  - ☐ Dövlət Gömrük Komitəsi
  - ☒ İqtisadi İnkişaf və Sənaye Nazirliyi
- 

Sual: Hansı sənədlər valyuta nəzarəti subyektlərinin informasiya təsirini tənzimləyir? (Çəki: 1)

- ☒ Prezidentin fərmanarı
  - ☐ hökumətin qətnamələri
  - ☐ Mərkəzi Bankın aktları
- 

Sual: Sadalanlardan hansı valyuta nəzarəti sahəsində informasiya qarşılıqlı təsirinin hüquqi təminatının məqsədi deyil? (Çəki: 1)

- ☐ Qərarların qəbul olunması
  - ☒ Valyuta məhdudiyyətlərinin təsiri sferasının genişləndirilməsi
  - ☐ Valyuta nəzarəti sferasının səmərəliliyini təmin edən tədbirlər
- 

Sual: Beynəlxalq hesablaşmalarda qarşılıqlı hesablaşma anlayışı nədir? (Çəki: 1)

- ☒ Barter müqaviləsinin passportu
  - ☐ Gömrük bəyannamələri
  - ☐ Müqavilənin pasportu
- 

Sual: Sadalanlardan hansı xarici ticarət sazişlərin həyata keçirilməsi zamanı səlahiyyətli banka təqdim edilən sənədlərə və informasiyaya aid deyil? (Çəki: 1)

- ☐ Hesab sənədi
  - ☐ Valyuta əməliyyatları haqqında arayış
  - ☒ Təsdiq edən sənədlər haqqında məlumat
- 

Sual: Kreditlərin və borcların verilməsi vaxtı səlahiyyət verilmiş banka təqdim edilən sənədlərə və informasiyaya nə aid deyil? (Çəki: 1)

- ☐ Sazişin pasportu
  - ☐ valyuta əməliyyatları haqqında məlumat
  - ☒ təsdiq edən sənədlər haqqında məlumat
- 

Sual: Hansı sənəd gömrük valyuta nəzarətinin sənədli bazasına qoşulmur? (Çəki: 1)

- ☐ Sazişin passportu
  - ☐ qaimə sənədi
  - ☒ barter sazişinin pasportu
-

Sual: Hansı təşkilatlar rezidentlərin və qeyri rezidentlərin valyuta qanunvericiliyinin yerinə yetirilməsinə nəzarət etmək hüququna malik deyillər? (Çəki: 1)

- ☒ Səlahiyyət verilmiş banklar
  - ☐ Mərkəzi Bank
  - ☐ Gömrük orqanları
- 

Sual: Kim valyuta qanunvericiliyinə riayət etmənin yoxlamalarını keçirir? (Çəki: 1)

- ☒ Səlahiyyət verilən bank
  - ☐ Gömrük
  - ☐ Regional gömrük idarələri
- 

Sual: Maliyyə nəzarəti üzrə plan yoxlamaları hansı intervalda keçirilir? (Çəki: 1)

- ☒ iki ildə bir dəfə yoxlamanın bir obyektinə bağlı
  - ☐ Bir dəfə üç ildə yoxlamanın bir obyektinə bağlı
  - ☐ ildə iki dəfə
- 

Sual: Sadalanlardan hansı vəzifəli şəxs tərəfindən keçirilmiş yoxlamanın sənədli nəticəsidir (Çəki: 1)

- ☐ protokol
  - ☒ yoxlamanın aktı
  - ☐ razılaşma sənədi
- 

Sual: Qeri rezidentlər üçün məhdudiyyətlər zamanı hansı valyutanın dönməsi müəyyən edilir? (Çəki: 1)

- ☐ xarici
  - ☐ azad
  - ☒ daxili
- 

Sual: Hansı valyutada məhdudiyyətlər qüvvədə olur? (Çəki: 1)

- ☐ azad konversiya edilən
  - ☐ üzən
  - ☒ qismən konversiya edilən
- 

Sual: Hansı valyutanın məzənnəsi tələb və təklif təsiri altında bazarda müəyyən olunur? (Çəki: 1)

- ☒ dəyişən
  - ☐ bərkidilmiş
  - ☐ bağlı
- 

Sual: Bağlanmış birinci dünya valyuta razılaşması harda baş vermişdir? (Çəki: 1)

- ☐ Genüvada
  - ☒ Parisdə
  - ☐ Yamaykada
- 

Sual: Ödəmə balansında görünməyən əməliyyatların bölməsi balansı nələrə daxil edir? (Çəki: 1)

- ☐ cari əməliyyatları
- ☒ xidmətlər və qeyri –kommersiya ödənişləri

Sual: Ödəmə balansı, Beynəlxalq Valyuta Fondunun metodologiyası üzrə təşkil edilən necə maddədən ibarətdir? (Çəki: 1)

- ☒ 8
  - ☐ 5
  - ☐ 12
- 

Sual: Ödəmə balansının əsas saldusunun təyin vaxtı necə adlanır? (Çəki: 1)

- ☐ milli və xarici iqtisadi
  - ☒ əsaslar və tarazlar
  - ☐ nisbi və mütləq
- 

Sual: Ödəmə balansı valyuta daxilolmaları üzərində valyuta ödənişlərinin vaxtı hansı hesab edilir? (Çəki: 1)

- ☐ aktiv
  - ☐ tənzimlənmiş
  - ☒ passiv
- 

Sual: Ödəmə balansı daxil olmaların və ödənişlərin hər gün dəyişən nisbətində əsaslanır.... (Çəki: 1)

- ☒ müəyyən tarix
  - ☐ müəyyən dövr
  - ☐ müəyyən müddət
- 

Sual: Milli məzənnənin revalvasiyası hansı ödəmə balansı vaxtı tətbiq edilir? (Çəki: 1)

- ☐ passiv
  - ☐ dayandırılmış
  - ☒ aktiv
- 

Sual: Ödəmə balansının saldusunun ödənilməsi üzrə əməliyyatlar hansı maddələrdə əks edilir? (Çəki: 1)

- ☐ əsaslar
  - ☒ taraz
  - ☐ mövsümlər
- 

Sual: Ödəmə balansının passiv saldusunun son metodu nə kimi xidmət edir? (Çəki: 1)

- ☐ SDR hesabları
  - ☒ ölkənin qızıl-valyuta ehtiyatları
  - ☐ Ekyu-də hesab
- 

Sual: Əməliyyatlar, ödəmə balansının saldusuna düz təsir edənlər hansı maddələrdə əks etdirirlər (təsir edirlər) ? (Çəki: 1)

- ☒ əsas
  - ☐ tarazlayan
  - ☐ dəyişən
-

Sual: Hansı ödəmə balansı vaxtı növbəti tədbirlər keçirilir: ixracın stimullaşdırılması və idxalın təmkinliyi xarici kapitalın ixracının məhdudiyyəti (Çəki: 1)

- ☒ çatmayan
  - ☐ aktiv
  - ☐ müsbət
- 

Sual: Ödəmə balansında "Səhvlər və buraxılışlar maddəsi" nəyi göstərir? (Çəki: 1)

- ☐ [yeni cavab]
- 

Sual: Ödəmə balansında "Səhvlər və buraxılışlar maddəsi" nəyi göstərir? (Çəki: 1)

- ☐ dəyər ifadəsində barter mübadiləsi
  - ☐ səhvlər balansının tərtib edilməsi vaxtı buraxılmışlar
  - ☒ qısamüddətli kapitalın nəzərə alınmamış hərəkəti
- 

Sual: Nəyə görə beynəlxalq kreditlər mallara və valyutalara bölünür? (Çəki: 1)

- ☐ növlərə görə
  - ☒ təyinatına görə
  - ☐ təminatına görə
- 

Sual: Müəssisənin beynəlxalq kreditlərində kimə avans ödənilir?... (Çəki: 1)

- ☐ ixracatçıya
  - ☒ idxalatçıya
  - ☐ firma-forfeyterə
- 

Sual: Kimlərə bank beynəlxalq kreditləri verir? (Çəki: 1)

- ☐ yalnız ixracatçılara
  - ☐ yalnız idxalatçılara
  - ☒ ixracatçılara və idxalatçılara
- 

Sual: Kimlər tərəfindən alıcıya kredit vermə güman edilir? (Çəki: 1)

- ☐ yerli ixracatçılar
  - ☐ xarici ixracatçılar
  - ☒ xarici idxalatçılar
- 

Sual: Hansı kredit hökumətlərarası razılaşmalar əsasında verilir? (Çəki: 1)

- ☐ Coxtərəfli
  - ☒ Dövlətlərarası
  - ☐ Beynəlxalq
- 

Sual: İxracatçının tələbini ödəmək üçün idxalatçı bankın razılığı ilə hansı krediti verir? (Çəki: 1)

- ☒ aksept
  - ☐ lizinq
  - ☐ broker
- 

Sual: Aşağıda göstərilənlərdən hansı beynəlxalq kreditlə ixracatçının təzyiqi və ixracatçının marağı ilə bağlı ödənilir? (Çəki: 1)

- ☐ veksel ödənişi

- ☐ klirinq ödənişi
  - ☒ avans ödənişi
- 

Sual: Beynəlxalq kredit ölkə iqtisadiyyatına necə təsir göstərir? (Çəki: 1)

- ☐ yalnız müsbət
  - ☒ həm müsbət həndə mənfi
  - ☐ yalnız mənfi
- 

Sual: Aşağıda göstərilənlərdən hansı əvvəlcədən razılıq əsasında verilir? (Çəki: 1)

- ☒ aksept-ödəniş
  - ☐ broker
  - ☐ lizing
- 

Sual: Dünya Bankı qrupuna hansı təşkilatlar daxildir? (Çəki: 1)

- ☐ BVF
  - ☐ Beynəlxalq İnkişaf bankı
  - ☒ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üç filialı
- 

Sual: Dünya Bankına Azərbaycan necənci ildə qəbul edilib? (Çəki: 1)

- ☒ 1992
  - ☐ 1945
  - ☐ 1996
- 

Sual: Hansı təşkilat Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialıdır? (Çəki: 1)

- ☐ Avropa İnkişaf fondu
  - ☒ Beynəlxalq İnkişaf assosiasiyası
  - ☐ Avropa Yenidənqurma bankı
- 

Sual: 1958-ci ildə Roma müqaviləsinə uyğun olaraq hansı təşkilat təsis edilmişdir? (Çəki: 1)

- ☐ Mərkəzi Bank
  - ☐ Reqional İnkişaf Fondu
  - ☒ Avropa İnvestisiya Bankı
- 

Sual: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının resursları dünya maliyyə bazarında hansı yolla səfərbər edilir? (Çəki: 1)

- ☐ BVF – un kreditlərinin cəlb edilməsi
  - ☒ istiqraz vərəqələrinin emissiyası
  - ☐ veksellərin artırılması ilə
- 

Sual: Beynəlxalq Valyuta Fondunun iştirakçıları hansı məbləğdə valyuta vəsaitlərini maneəsiz ala bilərlər? (Çəki: 1)

- ☐ qeyri-məhdud məbləğlər
  - ☒ ehtiyat mövqeyi həddlərində
  - ☐ yenilənən kredit xəttinin hesabı
- 

Sual: Hansı təşkilat yerli valyutanın emitenti olur? (Çəki: 1)

- ☒ Ölkənin Mərkəzi Bankı

- ☐ yerli kommersiya bankları
  - ☐ Maliyyə Nazirliyi
- 

Sual: Hansı təşkilat Beynəlxalq pul vahidlərinin emitenti olur: (Çəki: 1)

- ☐ Yerli və kommersiya bankları
  - ☒ beynəlxalq maliyyə-kredit təşkilatları
  - ☐ Mərkəzi Bank
- 

Sual: Beynəlxalq pul vahidlərinin növlərinə aiddir? (Çəki: 1)

- ☐ ABŞ dolları
  - ☒ SDR
  - ☐ avro
- 

Sual: Milli valyuta hansı formada buraxılır? (Çəki: 1)

- ☐ yalnız nəqd
  - ☐ yalnız nəqdsız
  - ☒ nəqd və nəqdsız formada
- 

Sual: Tamamilə konversiya edilən olur..... (Çəki: 1)

- ☐ o ölkənin valyutası, harada beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər yoxdur
  - ☐ o ölkənin valyutası, harada kapitalın hərəkəti ilə bağlı beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər yoxdur
  - ☒ o ölkənin valyutası, harada valyuta məhdudiyyətlərinin bütün növləri yoxdur
- 

Sual: Valyuta dönməsinin tipi nədən asılıdır? (Çəki: 1)

- ☐ valyuta məzənnəsindən
  - ☒ miqdardan
  - ☐ valyuta məhdudiyyətlərinin növündən
- 

Sual: Beynəlxalq Valyuta Fondunun nizamnaməsinin 8- ci maddəsinə qoşulmuş ölkələrə aiddir...: (Çəki: 1)

- ☐ tam dönən valyuta
  - ☒ beynəlxalq əməliyyatlar üzrə dönən valyuta
  - ☐ daxili dönmə
- 

Sual: Ölkələr Beynəlxalq Valyuta Fondunun 8-ci maddəsinə qoşularkən nələri öhdəsinə götürürlər? (Çəki: 1)

- ☐ heç bir valyuta məhdudiyyətini daxil etməmək
  - ☒ beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətləri daxil etməmək
  - ☐ beynəlxalq əməliyyatlar üzrə dönən valyuta sistemine daxil olmaq
- 

Sual: SDR-in emitenti hansı təşkilatdır? (Çəki: 1)

- ☐ Avropa Mərkəzi Bankı
  - ☒ Beynəlxalq Valyuta Fondu
  - ☐ BYİB
- 

Sual: Avronun emitenti hansı təşkilatdır? (Çəki: 1)



- ☒ Avropa Mərkəzi Bankı
  - ☐ Baynəlxalq Valyuta Fondu
  - ☐ BYİB
- 

Sual: Beynəlxalq Valyuta Fondu beynəlxalq əməliyyatlar üzrə nizama salmanı həyata keçirirmi? (Çəki: 1)

- ☒ Bəli
  - ☐ Yox
  - ☐ qaydalarında göstərilməyib
- 

Sual: Beynəlxalq Valyuta Fondu kapitalın hərəkəti ilə bağlı beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlərin nizama salmasını həyata keçirirmi? (Çəki: 1)

- ☐ bəli
  - ☒ yox
  - ☐ qaydalara ziddir
- 

Sual: SDR –lərdən nəqd ödəniş zamanı istifadə etmək olarmı? (Çəki: 1)

- ☐ bəli
  - ☒ xeyir
  - ☐ sığorta ilə
- 

Sual: Avro 1 yanvar 2002-ci ilə qədər nəqd formada buraxıla bilərdimi? (Çəki: 1)

- ☐ bəli
  - ☒ xeyir
  - ☐ əlbətdə
- 

Sual: Valyuta kursu nədir? (Çəki: 1)

- ☐ milli pul vahidinin dəyəri
  - ☐ pul vahidinin alıcılıq qabiliyyəti
  - ☒ bir ölkənin pul vahidinin qiymətinin başqa ölkənin pul vahidində ifadə edilməsi
- 

Sual: Sikkə pariteti nədir? (Çəki: 1)

- ☐ pul vahidinin rəsmi qızıl məzmunu
  - ☒ onların metal məzmun üçün dərəcələrinin nisbəti
  - ☐ valyutaların nisbəti
- 

Sual: Qızıl paritet nədir? (Çəki: 1)

- ☐ pul vahidinin rəsmi qızıl məzmunu
  - ☒ onların qızıl məzmunu üzrə valyutaların nisbəti
  - ☐ onların alıcılıq qabiliyyəti üzrə valyutalarının nisbəti
- 

Sual: Valyutaların alıcılıq qabiliyyətinin pariteti nədir? (Çəki: 1)

- ☐ valyutaların alıcılıq qabiliyyəti
  - ☒ onların alıcılıq qabiliyyəti üzrə valyutalarının nisbəti
  - ☐ valyutaların nisbəti
- 

Sual: Valyuta bilavasitə nəyə təsir göstərir? (Çəki: 1)

- ☐ büdcə kəsirinə
  - ☐ ödəmə balansının saldosuna
  - ☒ valyutaya tələbat və təklifə
- 

Sual: Valyuta müdaxiləsi nədir? (Çəki: 1)

- ☐ qiymətli kağızların Mərkəzi Bank tərəfindən alınması
  - ☐ qiymətli kağızların Mərkəzi Bank tərəfindən satılması
  - ☒ xarici valyutanın Mərkəzi Bank tərəfindən alınıb-satılması
- 

Sual: Üzən valyuta məzənnə rejiminin xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- ☐ məzənnə Mərkəzi Bank tərəfindən müəyyən edilir
  - ☒ məzənnə valyuta bazarı tərəfindən müəyyən edilir
  - ☐ məzənnə valyutaya tələbat və təklifdən ibarət deyil
- 

Sual: Avropa İttifaqı Komissiyasının qərarı harada yerləşir ? (Çəki: 1)

- ☐ Almaniya
  - ☒ Belçikada
  - ☐ Fransada
- 

Sual: Avropanın Mərkəzi Banklar sisteminin məqsədi nədir? (Çəki: 1)

- ☐ iqtisadi artımın stimullaşdırılması
  - ☐ kreditlərinin verilməsi
  - ☒ qiymətlərin və vahid Avropa valyutasının sabitliyinin saxlanmasıdır
- 

Sual: Pul kütləsinin neçə aqreqatı Böyük Britaniyanın statistikasında istifadə olunur? (Çəki: 1)

- ☐ 3 aqreqat
  - ☒ 5 aqreqat
  - ☐ 2 aqreqat
- 

Sual: Pul kütləsinin neçə aqreqatı Almaniyanın statistikasında istifadə olunur? (Çəki: 1)

- ☒ 3 aqreqat
  - ☐ 5 aqreqat
  - ☐ 2 aqreqat
- 

Sual: Böyük Britaniyanın pulunun emitenti hansı təşkilatdır? (Çəki: 1)

- ☐ Xəzinə
  - ☒ İngiltərə Bankı
  - ☐ Emissiya Departamenti
- 

Sual: Avronun tətbiqinin məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☐ valyuta əməliyyatlarının keçirilməsi üçün
  - ☐ açıq bazarda sazişlərin keçirilməsi üçün
  - ☒ maliyyə- siyasi sabitliyin nailiyyəti üçün
- 

Sual: Azərbaycan Respublikasında emissiya hüququna hansı bank malikdir? (Çəki: 1)

- ☐ Kapital Bank
- ☒ Mərkəzi Bank

Sual: Azərbaycan Respublikasında 16 fevral 2015- ci ildə nə baş verdi? (Çəki: 1)

- ☒ devalvasiya
  - ☐ denominasiya
  - ☐ revalvasiya
- 

Sual: Azərbaycanda 16 fevral 2015 –ci ildə nə baş verdi? (Çəki: 1)

- ☒ məzənnə siyasəti dəyişdi
  - ☐ revalvasiya
  - ☐ denominasiya
- 

Sual: AR Mərkəzi Bankının məzənnə siyasətində 16 fevral 2015-ci il tarixində nə dəyişdi? (Çəki: 1)

- ☒ məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid oldu
  - ☐ valyuta səbəti dəyərinin hədəflənməsindən ikitərəfli məzənnənin hədəflənməsinə keçid oldu
  - ☐ hecnə dəyişmədi
- 

Sual: Azərbaycan Respublikasında məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarı kim verdi ? (Çəki: 1)

- ☐ Milli Məclis
  - ☐ Maliyyə Nazirliyi
  - ☒ Mərkəzi Bank və Hökumət
- 

Sual: Azərbaycan Respublikasında 16.02.2015 ci il tarixindən məzənnə siyasətinin hansı valyutaların daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib? (Çəki: 1)

- ☒ Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib
  - ☐ Məzənnə siyasətinin dollar və funt sterling daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib
  - ☐ Məzənnə siyasətinin avro və funt sterling daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib
- 

Sual: Azərbaycan Respublikasında 16.02.2015 ci il tarixindən keçirilmiş məzənnə siyasətinə əsasən avronun payı nə qədər təşkil edəcək? (Çəki: 1)

- ☒ 20-30%
  - ☐ 30-40%
  - ☐ 10-20%
- 

Sual: Marja nədir? (Çəki: 1)

- ☒ buraxılış qiyməti ilə maya dəyəri arasında olan fərqdır
  - ☐ satışların qeyri rentabelliği
  - ☐ vergi növü
- 

Sual: Azərbaycanda 16.02.2015 ci il tarixində olan devalvasiya rəsmi necə faiz oldu? (Çəki: 1)

- ☐ 15%
- ☐ 25,5%
- ☒ 33,55%

---

Sual: Azərbaycanda 16.02.2015 ci il tarixində olan devalvasiya nəticəsində manatın dollara dəyəri necə müəyyənləşdi? (Çəki: 1)

- ☐ 1 ABŞ dolları – 1 AZN
- ☒ 1 ABŞ dolları – 1, 05AZN
- ☐ 1 ABŞ dolları – 1 avro

---

Sual: Marja adətən nə ilə ifadə olunur? (Çəki: 1)

- ☐ yalnız buraxılış qiymətlərinin faizləri ilə
- ☐ yalnız məhsul vahidinə mənfəətdə
- ☒ Bu fərq adətən ya buraxılış qiymətinin faizləri ilə, ya da məhsul vahidinə mənfəətdə ifadə olunur

---

Sual: AR Mərkəzi Bankının tərəfindən təyin edilən marja necə faiz təşkil edir ? (Çəki: 1)

- ☒ +- 2%
- ☐ +- 3%
- ☐ +- 1 %

---

### **BÖLMƏ: 0104**

|                      |                                                                                     |
|----------------------|-------------------------------------------------------------------------------------|
| Ad                   | 0104                                                                                |
| Suallardan           | 102                                                                                 |
| Maksimal faiz        | 102                                                                                 |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 100 %                                                                               |

---

Sual: Tədiyyə balansı nə deməkdir? (Çəki: 1)

- ☐ Ölkəyə daxil olan valyuta ödənişlərinin nisbətidir
- ☐ Başqa ölkələrdən daxil olan valyutanın kreditlə əks olunması prosesidir
- ☐ Beynəlxalq iqtisadi əməliyyatlar sistemi anlayışıdır
- ☒ Verilmiş ölkənin bir rüb və ya bir il ərzində digər dövlətlərə faktiki ödənişlərinin və başqa ölkələrdən daxil olan ödənişlərin nisbətidir

---

Sual: Tədiyyə balansının strukturu əsas hesab qrupları hansılardır? (Çəki: 1)

- ☐ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlar sistemi, cari əməliyyatlar sistemi, xarici ticarət əməliyyatları
- ☐ Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar, tədiyyə balansının ümumi saldosu
- ☐ Kapitalın maliyyətinin hərəkət hesabı, Cari əməliyyatlar hesabı, beynəlxalq iqtisadi əməliyyatlar
- ☒ Cari əməliyyatlar hesabı, kapital hərəkəti hesabı, ehtiyat aktivlər hesabı

---

Sual: Cari əməliyyatlar hesabı nəyə deyilir? (Çəki: 1)

- ☐ Ehtiyat aktivlərinin zahiri hallarda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir

- ☐ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları, tədiyyə balansının sərmayə balansı bölməsinə deyilir
  - ☐ Ümumi debet və kredit sərmayə balansı
  - ☒ Ölkənin beynəlxalq iqtisadi əməliyyatlarının əhəmiyyətli bir qrupu olmaqla ölkənin ümumi məhsullarının bir hissəsini meydana gətirir
- 

Sual: Cari əməliyyatlar balansında yer alan əməliyyatlar hansılardır? (Çəki: 1)

- ☐ Mal ticarəti, valyuta əməliyyatları, elmim texniki əməkdaşlıq
  - ☐ Elmi texniki əməkdaşlıq, valyuta əməliyyatları, beynəlxalq xidmətlər
  - ☐ Beynəlxalq xidmətlər, elmi texniki əməkdaşlıq
  - ☒ Mal ticarəti, beynəlxalq xidmətlər sahəsindəki xidmətlər, qarşılıqsız yardımlar
- 

Sual: Kapitalın və maliyyənin hərəkət hesabı necə izah olunur? (Çəki: 1)

- ☐ Bütün xarici ticarətin maliyyələşdirilməsinə yönəldilən kreditlər kimi
  - ☐ Birbaşa xarici sərmayə investiyaları ilə xarici istiqraz vərəqələri və cəhim sənədlərinin alqı – satqısı üznmüddətli sərmayə əməliyyatları kimi
  - ☐ Xarici ticarətin maliyyələşməsi istiqamətində beynəlxalq kapital maliyyə hərəkəti kimi
  - ☒ Ölkənin xarici dünya ilə apardığı bütün növ maliyyə vəsaiti və birbaşa qoyulan sərmayə investisiyaları kimi
- 

Sual: Ölkənin ehtiyat aktivlərini izah edin (Çəki: 1)

- ☐ Xarici ölkədən əldə etdiyi valyuta gəlirləridir
  - ☐ Mərkəzi bankların valyuta bazasıdır
  - ☒ Zəruri halda istifadə etmək məqsədi ilə mərkəzi bank tərəfindən tutulan beynəlxalq ödəmə vasitəsidir
  - ☐ Kapitalın hərəkət hesabıdır
- 

Sual: Valyuta siyasəti nədir? (Çəki: 1)

- ☐ Ölkənin daxili siyasətinin əsasına yönəldilən valyuta tənzimləməsidir
  - ☐ Elmi - texnologiyalara qoyulan valyuta bazasıdır
  - ☐ Ölkənin daxili və xarici iqtisadi problemlərinin həllinə yönəldilən, valyuta tənzimləməsidir
  - ☒ Valyuta nəzarəti, valyuta bazarının optimal strukturu, xarici burcların idarə olunması, tədiyyə balansının tarazlığı, diskont siyasət, valyuta böhranına qarşı alınacaq tədbirlər, xarici borcların idarə olunması, kapitalın çıxışına məsuliyyət, valyuta nəzarəti və s.
- 

Sual: Valyuta prosesində tələb və təklifə təsir tədbirləri neçə qrup kateqoriyaya bölür? (Çəki: 1)

- ☐ 7
  - ☐ 10
  - ☐ 9
  - ☒ 4
- 

Sual: Valyutada məzənnə siyasət hansı funksiyanı yerinə yetirir? (Çəki: 1)

- ☐ Xarici valyuta olan tələb və təklif əsasında realizə edir
  - ☐ Ölkənin dünya bazarında məzənnə siyasətinə təsir edir
  - ☒ Milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasında vasitəçilik edir
  - ☐ Məhdud olan malın qiymətinin aşağı tutur
- 

Sual: Azərbaycanda valyuta siyasətinin əsas vəzifələri hansılardır? (Çəki: 1)

- ☐ Beynəlxalq iqtisadi əlaqələrin qurulması prosesində istifadə edilir

- ☐ Cari əməliyyatlar hesabının təşkil olunmasında istifadə edilir
  - ☐ Mərkəzi bankın valyuta ehtiyatlarının artırılması prosesində istifadə edilir
  - ☒ Manatın real bazar dəyərinin təminatı, dollarlaşma meylinin zəifləməsi, qızıl – valyuta rezervlərindən səmərəli istifadə və real valyuta məzənnəsinin istifadəsi üçün səmərəli alətlərdən istifadə prosesində istifadə edilir
- 

Sual: Neçənci ildən başlayaraq Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməyə başlamışdır? (Çəki: 1)

- ☐ 2010 - cu il
  - ☐ 2008 – ci il
  - ☒ 2011 – ci il
  - ☐ 2000 – ci il
- 

Sual: Beynəlxalq likvidlik nədir (Çəki: 1)

- ☒ Ölkələrin malik olduqları xarici ehtiyatların cəmidir
  - ☐ Beynəlxalq əlaqələr sistemidir
  - ☐ Beynəlxalq əlaqələr prosesidi
  - ☐ Beynəlxalq bank əməliyyatları prosesidir
- 

Sual: Beynəlxalq likvidlik prosesi hansı sürət daxilində aparılır? (Çəki: 1)

- ☐ Ehtiyat olaraq tutulan valyuta proseslərinin cəmi daxilində
  - ☐ Ehtiyat olaraq tutulan valyutanın dəyərindən
  - ☒ Dünya ticarət maliyyə hərəkətindəki artım nisbəti, bu hərəkətdəki dalğalanma, xarici ehtiyatların saxlama məsrəfləri və s. daxilində aparılır
  - ☐ Beynəlxalq likvidlik prosesi hansı puldan nə qədər tutulacağı, ehtiyatda olan valyuta dəyəri və s. göstəricilər daxilində aparılır
- 

Sual: Dünya resurslarının təhlili zamanı nələrə diqqət yetirilir? (Çəki: 1)

- ☐ Rəsmi qızıl – valyuta ehtiyatlarına diqqət yetirilir
  - ☐ Beynəlxalq ehtiyatlara diqqət yetirilir
  - ☐ Təbii sərvətlərə diqqət yetirilir
  - ☒ Dövlətə məxsus rəsmi qızıl – valyuta ehtiyatları, beynəlxalq ehtiyatlar, ehtiyat aktivlərini diqqət yetirilir.
- 

Sual: Rəsmi qızıl – valyuta ehtiyatları (QVE) : (Çəki: 1)

- ☒ Ölkənin beynəlxalq maliyyə öhdəlikləri üzrə, həmin ölkənin ödəmə qabiliyyətinin təmin olunması üçün nəzərdə tutulan ehtiyatlardır
  - ☐ Gələcəkdə yarana biləcək iqtisadi sabitliyin saxlanması vasitəsidir
  - ☐ Ölkə daxilində sabitliyin qorunub saxlanmasıdır
  - ☐ Ölkənin gələcək təminatının əsasını təşkil edir.
- 

Sual: Dövlət xəzinələrində olan qızıl xalis qızılın təxminən neçə həcmi təşkil edir? (Çəki: 1)

- ☐ 20 min ton
  - ☐ 90 min ton
  - ☒ 31 min ton
  - ☐ 51 min ton
-

Sual: Qızılın beynəlxalq valyuta hesablama əməliyyatlarından sıxışdırılıb çıxarılması səbəbi nədir? (Çəki: 1)

- ☒ Son on illik ərzində qızıl ehtiyatı yavaş – yavaş azalmasıdır
  - ☐ Rəsmi qızıl ehtiyatı yüksək likvidlik məhsul olmasıdır
  - ☐ Mərkəzi banklar rəsmi həyatlarını qızilla saxlamırlardır
  - ☐ Beynəlxalq rəsmi ehtiyatlar qeyri – qızıl mənbələrinə üstünlük verirlər
- 

Sual: Mərkəzi banklar rəsmi ehtiyatlarının əhəmiyyətli hissəsini nədə saxlayırlar? (Çəki: 1)

- ☐ Beynəlxalq valyutalara əsaslanaraq saxlayırlar
  - ☐ Təbii sərvətlər şəklində saxlayırlar
  - ☒ Qızilla saxlayırlar
  - ☐ Dollar şəklində saxlayırlar
- 

Sual: Valyuta siyasətinin istiqamətləri neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 20
  - ☐ 19
  - ☒ 15
  - ☐ 10
- 

Sual: Beynəlxalq iqtisadi əməliyyatların müxtəlifliyi hansı sənədlərdə öz əksini tapır? (Çəki: 1)

- ☒ Hesablama və tədiyyə balansında öz əksini tapır
  - ☐ İstehsal faktorları üzərində nəzarətdə öz əksini tapır
  - ☐ Ölkəyə daxil olan valyuta ödənişlərində öz əksini tapır
  - ☐ Kredit və debet hissələrin nisbəti öz əksini tapır
- 

Sual: Beynəlxalq iqtisadi əməliyyatlarında tədiyyə balansının funksiyası: (Çəki: 1)

- ☐ Mərkəzi bankların valyuta bazarına müdaxiləsi anlayışların çərçivəsində qiymətləndirilir
  - ☐ Ölkənin xaricdən əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
  - ☒ Beynəlxalq maliyyə, birbaşa sərmayə investisiyaları, beynəlxalq işçi miqrasiyasları, texnologiya hərəkətləri və s. anlayışların çərçivəsində qiymətləndirilir
  - ☐ Ölkənin istehsaldan əldə etdiyi valyuta gəlirləri anlayışların çərçivəsində qiymətləndirilir
- 

Sual: Valyuta ölkəyə necə daxil olur? (Çəki: 1)

- ☐ Yerli bazar hesabına daxil olur
  - ☐ Xarici sərmayədarlar hesabına daxil olur
  - ☒ Məhsul və xidmətlərin ixracı, kapitalın xaricdən axıb gəlməsi vasitəsi ilə beynəlxalq borc və investisiyalar şəklində daxil olur
  - ☐ Beynəlxalq borc və investisiyalar şəklində daxil olur
- 

Sual: Tədiyyə balansının vertikal strukturunu təşkil edən hissələr hansılardır (Çəki: 1)

- ☐ Kredit və borclar hissəsinin nisbətidir
  - ☐ Daxili və xarici valyuta hissəsinin nisbətidir
  - ☒ Kredit və debet hissələrinin nisbətidir
  - ☐ Milli valyuta yoxluğu.
- 

Sual: Beynəlxalq iqtisadi əməliyyatlarda maliyyə və xidmətlərlə yanaşı istehsal faktorları necə rol oynayır (Çəki: 1)

- ☐ Heç bir rol oynamır
- ☐ İkinci dərəcəli hesab olunur

- ☐ Çox böyük əhəmiyyətə malikdir
  - ☒ Beynəlxalq iqtisadi əməliyyatlarda istehsalat faktorlarının rolu əvəzsizdir
- 

Sual: Beynəlxalq iqtisadi əməliyyatlarda hansı pul vahidlərindən istifadə olunur? (Çəki: 1)

- ☐ Qızıl, dollar
  - ☐ Dollar, sterlinq
  - ☐ Avro və qızıl
  - ☒ Amerika dolları, sterlinq, Avro və qızıl
- 

Sual: Ölkənin tədiyyə balansı nəyin göstəricisi hesab olunur? (Çəki: 1)

- ☒ Başqa ölkələrdən daxil olan valyutanın ümumi mədaxili ilə digər ölkələrə ödənilən valyutaların məbləği arasındakı nisbətdir
  - ☐ Bütövlükdə valyuta ehtiyatlarının nisbətidir
  - ☐ Blkənin tədiyyə balansının nisbətidir
  - ☐ Avro və pul vahidlərinin nisbətidir
- 

Sual: ABŞ-da tədiyyə balansı statistikləri mövsümlük olaraq necə dərc edilir? (Çəki: 1)

- ☐ Bir kvartallıq
  - ☐ Altı aylıq
  - ☐ Bir illik
  - ☒ Üç aylıq
- 

Sual: Ölkədə yerləşmiş olanların tədiyyə baxımından necə izah olunur? (Çəki: 1)

- ☐ Mütləq o ölkənin vətəndaşı olmalıdır
  - ☒ O ölkədə daimi oturmaq, şirkətlərin öz fəaliyyətlərini normal olaraq o ölkədən idarə etməsidir, yəni vətəndaş olmaya da bilər
  - ☐ Həmin ölkənin ərazisindən kənarda olması şərtidir
  - ☐ Eyni bir ölkənin ərazisindən kənarda olması yol verilməzdir
- 

Sual: Ölkənin xarici aləmdə etdiyi əməliyyatlar hansı xarakterli olur? (Çəki: 1)

- ☐ Maliyyə və birbaşa sərmayə xarakterli olur
  - ☒ Kredit və ya debet xarakterli olur
  - ☐ Xarici investisiyalar xarakterli olur
  - ☐ Beynəlxalq Bank əməliyyatları xarakterli olur
- 

Sual: Kredit əməliyyatları nədir? (Çəki: 1)

- ☐ Ölkənin beynəlxalq – iqtisadi əməliyyatlarının əsas siyasi simasıdır
  - ☒ Kredit əməliyyatları ölkəyə valyuta girişini təşkil edir
  - ☐ Uzunmüddətli verilən borcdur
  - ☐ Bank əməliyyatları hesab olunur
- 

Sual: Debet əməliyyatları nədir? (Çəki: 1)

- ☐ İdxal əməliyyatlarıdır
  - ☒ Valyuta çıxışınıdır
  - ☐ Ölkəyə gələn xarici turistlərin xərcləridir
  - ☐ Ölkəyə valyuta girişini təşkil edirdir
-



Sual: Mühasibat sistemində bir zəruriliyi olaraq eyni əməliyyat bir hesabla aparıldığından, tədiyyə balansı necə hesablanır? (Çəki: 1)

- ☐ Mühasibat qeydlərinin tarazlığı qorunur
  - ☒ Debet tərəfinin cəminə bərabərdir
  - ☐ kapital qoyuluşlarının cəmi
  - ☐ Bank əməliyyatları faizi
- 

Sual: İxrac və idxal kreditləri nədir? (Çəki: 1)

- ☒ Alacaqlı və debet (borc) əməliyyatlarıdır
  - ☐ Ölkəyə daxil olan valyutadır
  - ☐ Milli valyuta kreditləridir
  - ☐ Dövlətin xarici siyasətidir.
- 

Sual: "Xarici ticarət balansı" nəyə deyilir? (Çəki: 1)

- ☐ Mal ixracatıdır
  - ☐ Mal idxalatıdır
  - ☒ Mal ixracı ilə mal idxalının meydana gətirdiyi fərkdir
  - ☐ Xarici ticarət balansıdır
- 

Sual: Xarici ticarət balansı nəyə deyilir? (Çəki: 1)

- ☒ İqtisadiyyatdakı uzunmüddətli struktur dəyişikliyi, rəqabət qabiliyyətliyi göstəricisidir
  - ☐ Ölkənin xarici dünya ilə əlaqəsidir
  - ☐ Xarici ticarətin maliyyələşməsi prosesidir
  - ☐ Sərmayə hesabına qeyd edilən əməliyyatlardır
- 

Sual: Valyuta siyasəti xarici valyuta necə, nəyə əsasında realizə olunur? (Çəki: 1)

- ☐ Valyuta siyasəti xarici valyuta olaraq tələb əsasında realizə olunur
  - ☐ İnizibati və dolayısı yolla valyuta tənzimləməsidir
  - ☒ Valyuta siyasəti xarici valyuta olan tələb və təklif əsasında realizə olunur
  - ☐ Sosial – psixoloji amillərə əsasən realizə olunur
- 

Sual: Valyuta siyasətinin istiqamətləri hansılardır? (Çəki: 1)

- ☐ Maliyyə nəzarəti, dövlətin informasiya – məlumat xarakterli fəaliyyəti və s.
  - ☐ İqtisadi – inzibati, diskont siyasət, kapitalın çıxardılmasına məhdudiyyət və s.
  - ☒ Valyuta nəzarəti, xarici borcların idarə olunması, diskont siyasət və s.
  - ☐ Tədiyyə balansının tarazlığı, ölkənin strateji potensialının inkişafı və s.
- 

Sual: Azərbaycanda Valyuta siyasətinin bütün kompleks tədbirlərinin realizə sxeması sistemli qaydada həyata keçirilməsi necə aparılır? (Çəki: 1)

- ☐ Azərbaycanda Valyuta siyasətinin bütün kompleks tədbirlərinin realizə sxeması sistemli qaydada aparılır.
  - ☐ Xarici valyutanın cəlb olunması prosesində
  - ☐ Azərbaycanda Valyuta siyasətinin bütün kompleks tədbirlərinin realizə olunması və həyata keçirilməsi bir orqan tərəfindən aparılır
  - ☒ Azərbaycanda Valyuta siyasətinin bütün kompleks tədbirlərinin realizə sxeması sistemli qaydada həyata keçirilməsi hələlik konkret olaraq müəyyənləşdirilməmişdir
- 

Sual: Valyuta bazarında məzənnənin neçə funksiyası var? (Çəki: 1)

- ☐ 8 funksiyası var

- ☐ 5 funksiyası var
  - ☒ 2 funksiyası var
  - ☐ 3 funksiyası var
- 

Sual: Valyuta məzənnəsinə hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ Daxili bazarın sabitliyi amillər təsir edir
  - ☐ Beynəlxalq iqtisadi əlaqələr amillər təsir edir
  - ☒ Daxili və xarici qiymət səviyyəsi (SGP nəzəriyyəsi), xarici ticarət balansına aid göstəricilər, ixracat artımı, və s amillər təsir edir
  - ☐ Xarici ticarət balans, daxili sosial – iqtisadi göstərici amillər təsir edir
- 

Sual: Valyuta siyasətinin həyata keçirilmiş nəticələrinin tam iqtisadi – statistik görünüşünü ölkənin hansı tədiyyə balansında görmək olar? (Çəki: 1)

- ☒ Ölkənin cari tədiyyə balansında
  - ☐ Ölkənin baxili bazarında
  - ☐ Ölkənin Valyuta siyasətində
  - ☐ Beynəlxalq əlaqələrdə
- 

Sual: Ölkələrin malik olduqları rəsmi xarici ehtiyatların cəmi necə adlanır? (Çəki: 1)

- ☐ Xarici amillər
  - ☐ Daxili amillər
  - ☒ Beynəlxalq likvidlik
  - ☐ Sosial – iqtisadi göstəricilər
- 

Sual: Yaponiya və Çində qızıl ehtiyatları neçə yüz ton təşkil edir? (Çəki: 1)

- ☐ bir neçə 110 ton
  - ☐ bir neçə 200 ton
  - ☒ bir neçə 100 ton
  - ☐ bir neçə 500 ton
- 

Sual: Tədiyyə balansı prinsipinə neçə müddətə hazırlanır? (Çəki: 1)

- ☐ Beş illik
  - ☐ Yarım kvartallıq
  - ☒ İllik olaraq hazırlanır
  - ☐ Müddət qoyulmur
- 

Sual: Ölkəyə daxil olan valyuta ödənişləri nə vasitəsi ilə əks olunur? (Çəki: 1)

- ☐ Xarici valyuta ödənişləri ilə əks olunur
  - ☐ Məhsul və xidmətlərin ixracı ilə əks olunur
  - ☒ Tədiyyə balansının kreditində əks olunur
  - ☐ Avro və qəzəl kimi pul vahidlərində əks olunur
- 

Sual: Mal ticarəti hansı əməliyyatlar sistemində daxildir? (Çəki: 1)

- ☐ Tədiyyə balansının ümumi saldosa daxildir
  - ☐ Kapitalın və malın hərəkət hesabında daxildir
  - ☒ Cari əməliyyatlar hesabı sistemində daxildir
  - ☐ Valyuta əməliyyatları sistemində daxildir
-

Sual: Beynəlxalq iqtisadi əməliyyatlarda tədiyyə balansını necə qruplaşdırırlar? (Çəki: 1)

- ☒ Bir birlərinə olan bənzərliklərinə və iqtisadi təsirlərinə görə qruplaşdırılır
  - ☐ Beynəlxalq – iqtisadi əlaqələrinə görə qruplaşdırılır
  - ☐ Mal ixracı prosesinə görə qruplaşdırılır
  - ☐ Necə alınarsa o cür qruplaşdırırlar
- 

Sual: "Xarici ticarət balansı" hansı əməliyyata deyilir? (Çəki: 1)

- ☐ Tədiyyə balansının ümumi strukturuna deyilir
  - ☒ Mal ixracatı ilə idxalının meydana gətirdiyi fərqə deyilir
  - ☐ Ümumi Daxili Məhsullar Bazarındakı fərqə deyilir
  - ☐ Belə bir əməliyyat yoxdur
- 

Sual: Xarici ticarət balansı necə təhlil edilir? (Çəki: 1)

- ☐ Bu termin tədiyyə balasına aiddir
  - ☒ İqtisadiyyatda uzun müddətli struktur dəyişikliyinə və ya rəqabət gücünün göstəricisi olaraq qeyd olunur
  - ☐ Valyuta axının göstəricisi olaraq göstərilir
  - ☐ Milli bankın göstəricisi olaraq qeyd edilir
- 

Sual: Cari əməliyyatlar qrupunda yer alan ikinci qrup əməliyyatlar hansılardır? (Çəki: 1)

- ☐ Mal ixracı
  - ☐ Elmi - texniki əməkdaşlıq
  - ☒ Beynəlxalq xidmətlər sahəsindəki ticarət
  - ☐ Banklar arasındakı rəqabət
- 

Sual: Cari əməliyyatlarını üçüncü alt qrupuna nə daxildir? (Çəki: 1)

- ☐ Alqı – satqı əməliyyatları
  - ☐ Bank əməliyyatları
  - ☒ Qarşılıqsız yardımlar
  - ☐ Rəqabət sferası
- 

Sual: Ümumi debet və kredit sərmayə əməliyyatlarının arasındakı fərqə nə deyilir? (Çəki: 1)

- ☐ Bank əməliyyatları
  - ☐ Broker əməliyyatları
  - ☒ Sərmayə balansı
  - ☐ Arxiv əməliyyatları
- 

Sual: Valyuta (Çəki: 1)

- ☐ Nağd pullara
  - ☐ Kredit ödənişinə
  - ☒ Xarici ölkənin pullarına
  - ☐ Bankdan alınan borc pula
- 

Sual: Valyuta bazarı nəyə deyilir? (Çəki: 1)

- ☐ Daxili bazarın pul vahidinə
  - ☐ Nağd valyutaların cəm olduğu bazara
  - ☒ Xarici pulların alınıb satıldığı məkana
  - ☐ Nağd pulların alqı-satqı yerini
-

Sual: Valyuta bazarında əməliyyatlar hansı valyuta üzərində təşkil edir? (Çəki: 1)

- ☐ Ancaq ixrac – idxal əməliyyatlarında işlədilən valyutada təşkil edilir
  - ☐ Yüksək həcimdə nağd pulların alqı satqısı üzərində təşkil edir
  - ☒ Nağdsız valyuta üzərində əməliyyatlar təşkil edir
  - ☐ Beynəlxalq valyutalar hesabına deyilir
- 

Sual: Nağd valyutadan nə məqsədlə istifadə olunur? (Çəki: 1)

- ☒ Gəzmək, kiçik yığımlarını inflyasiyadan qorumaq, valyutadakı dəyər artımından istifadə etmək məqsədlə istifadə olunur
  - ☐ Daxili bazarın imkanlarından istifadə etmək məqsədi ilə istifadə olunur
  - ☐ Kiçik biznesin inkişafında istifadə olunur
  - ☐ Yeni biznes sahələrinin açılmasında istifadə olunur
- 

Sual: İxracat və idxal əməliyyatlarında hesablaşmalar, ölkə xaricinə sərmayə göndərilməsi kimi əməliyyatlar hansı ödəmə formasında yerinə yetirilir? (Çəki: 1)

- ☐ Valyuta bazarında nağd ödəmə formasında yerinə yetirilir
  - ☐ Fərqli pul vahidi formasında yerinə yetirilir
  - ☒ Nağdsız ödəmə formasında yerinə yetirilir
  - ☐ Bank valyutası formasında yerinə yetirilir
- 

Sual: Valyuta bazarının əməliyyat mexanizmini bilmək nə baxımından əhəmiyyətlidir? (Çəki: 1)

- ☐ Daxili bazarda rəqabətin qorunması baxımından
  - ☐ Valyuta bazarı haqqında anlayışın olması baxımından
  - ☒ Beynəlxalq finans baxımından
  - ☐ Beynəlxalq əlaqələr baxımından
- 

Sual: Valyuta bazarının əsas xüsusiyyətləri nədir? (Çəki: 1)

- ☐ Beynəlxalq əlaqələrin qurulması baxımından
  - ☐ Elmi – texniki əməkdaşlıq baxımından
  - ☒ Beynəlxalq ticarət və sərmayə hərəkətlərini həyata keçirtmək baxımından
  - ☐ Valyuta bazarının sabitliyinin qorunması saxlanması baxımından
- 

Sual: Valyuta bazarı içərisində əməliyyat həcmnin böyüklüyünə görə birinci sırada hansı bazardır? (Çəki: 1)

- ☐ Daxili bazar
  - ☐ Xarici bazar
  - ☐ Amerika bazarı
  - ☒ London bazarı
- 

Sual: Valyuta bazarı içərisində əməliyyat həcmnin böyüklüyünə görə Nyu- York və Tokio bazarları neçənci yerdə durur? (Çəki: 1)

- ☐ Birinci yerdə
  - ☐ Beşinci yerdə
  - ☒ London bazarından sonra
  - ☐ Daxili bazarından sonra
- 

Sual: Valyuta qiymətlərinə nə deyilir? (Çəki: 1)

- ☐ Valyuta qiyməti

- ☐ Daxili valyuta mübadiləsi
  - ☒ Valyuta məzənnəsi və ya valyuta kurslar
  - ☐ Valyuta kurslarının məbləği
- 

Sual: Mərkəzi banklar nə vaxt bazarda alqı – satqı əməliyyatları aparırlar? (Çəki: 1)

- ☐ İnflyasiya zamanı
  - ☐ İdxal – ixrac proseslərində
  - ☐ Carı əməliyyatların hesabatı zamanı
  - ☒ Valyuta məzənnəsinə müdaxilə etmək üçün
- 

Sual: Valyuta bazarının əsas vasitəçi qurumları hansılardır? (Çəki: 1)

- ☒ Kommersiya bankları
  - ☐ Beynəlxalq banklar
  - ☐ Xarici banklar
  - ☐ Özəl banklar
- 

Sual: Valyuta bazarında brokerlər hansı əməliyyatlara vasitəçilik edirlər? (Çəki: 1)

- ☐ Valyuta mübadiləsi prosesinə
  - ☐ Xaricə kapitalın çıxışına
  - ☒ Banklar arasındakı əməliyyatlar və valyuta kursunun formalaşmasına
  - ☐ İnflyasiya prosesinin qarşısının alınmasında
- 

Sual: Valyuta bazarında alıcı – və satıcıların əsas vəzifəsi (Çəki: 1)

- ☐ Fəal iştirak edirlər
  - ☐ Alıcı və satıcılar bu bazarın formalaşmasında mühüm rol oynayırlar
  - ☒ Alıcı və satıcılar üzü -üzə gəlməyərək, yalnız vasitəçi bank və ya bank xaricindəki maliyyə qurumları ilə əməliyyatlar həyata keçirilir
  - ☐ Daxili bazarın formalaşmasında iştirak edirlər
- 

Sual: Valyuta bazarı necə bazardır və ən çox haralarda məskunlaşırlar? (Çəki: 1)

- ☐ Yeni yaradılan bazardır
  - ☐ Böyük şəhərlərdə yerləşir
  - ☐ O qədər də böyük olmayaraq, dünyanın hər yerində yerləşir
  - ☒ Ümumbəşəri bazardır, böyük maliyyə mərkəzlərində, xüsusi ilə fond birjalarına yaxın yerlərdə yerləşir
- 

Sual: Qitələr arasındakı saat fərqi nə görə dünya valyuta bazarlarının iş rejimi necədir? (Çəki: 1)

- ☒ Valyuta bazarlarında heç olmasa bir açıq olur
  - ☐ Valyuta bazarları eyni vaxtda bağlanır
  - ☐ Qitələrin saat fərqiindən asılı olmayaraq fəaliyyət göstərir
  - ☐ Valyuta bazarları 24 saat boyunca 8 saat açıq olur
- 

Sual: Valyuta bazarının 24 saat boyunca heç bağlanmamasının səbəbi (Çəki: 1)

- ☐ Ölkənin valyuta kursunun daim dəyişməsi
  - ☐ İqtisadi inflyasiya
  - ☒ Qitələr arasında saat fərqiindən asılı olaraq iş rejiminin qrafiki
  - ☐ Daim artan rəqabət
-

Sual: Müştərilər valyuta əməliyyatlarının böyük bir hissəsini necə həyata keçirirlər? (Çəki: 1)

- ☐ Daxili valyuta hesabına
  - ☒ Banklarla həyata keçirilər
  - ☐ Brokerlər vasitəsi ilə həyata keçirirlər
  - ☐ Daxili bazarlar vasitəsi ilə
- 

Sual: Beynəlxalq valyuta hesablaşmaları nələ vasitəsi ilə həyata keçirilir? (Çəki: 1)

- ☐ Daxili bazarlar hesabına
  - ☒ Banklar vasitəsi ilə
  - ☐ Birja vasitəsi ilə
  - ☐ Valyuta mübadiləsi ilə
- 

Sual: Pərakəndə valyuta bazarı necə yaranır? (Çəki: 1)

- ☐ İnflyasiya nəticəsində
  - ☒ Bankların müştəri ilə əlaqəsindən
  - ☐ Daxili bazarın inkişafından
  - ☐ Alqı-satqı prosesindən
- 

Sual: Valyuta bazarının görünməyən yönü hansı əməliyyatdır? (Çəki: 1)

- ☒ Bankların öz aralarındakı əməliyyatlardır.
  - ☐ Müştərilər arasındakı əməliyyatlardır
  - ☐ Alqı – satqı əməliyyatlarıdır
  - ☐ Vergi əməliyyatlarıdır
- 

Sual: Valyuta əməliyyatlarında banklar nə ilə qarşılaşırlar? (Çəki: 1)

- ☐ İnflyasiya qorxusu
  - ☐ Müştərilərin itirilməsi
  - ☐ Alqı-satqı prosesinin yanlışlığı
  - ☒ Risk və gözlənilməz məzənnə dəyişikliyi
- 

Sual: Məzənnələrdəki bir düşmə bankın əlindəki valyuta ehtiyatlarına necə təsir edir? (Çəki: 1)

- ☐ Bank riski azalır
  - ☒ Bankın əlindəki valyuta ehtiyatının valyuta ehtiyatlarının dəyərini azaldaraq banka zərər vurur
  - ☐ Bankın əlindəki valyuta ehtiyatının valyuta ehtiyatlarının dəyərini azaldaraq banka xeyir verir
  - ☐ Əhəmiyyətli təsir edərək, bank faizini aşağı salır
- 

Sual: Valyuta alqı – satqısında bank nə vaxt zərə çəkir? (Çəki: 1)

- ☒ Valyutanı alıb, yerinə qoyduğu ərəfədə əgər valyuta məzənnəsi artmışsa banka zərər dəyə bilər.
  - ☐ Valyutanı alıb, yerinə qoyduğu ərəfədə əgər valyuta məzənnəsi dəyişməzsə banka zərər dəyə bilər.
  - ☐ Beynəlxalq əlaqələr birləşərsə
  - ☐ Beynəlxalq banklar arasında rəqabət olmazsa
- 

Sual: Bankda mənfi vəziyyət yaranarkən, bank hansı yollardan istifadə etməlidir? (Çəki: 1)

- ☐ Təcili başqa banklardan borc götürməli
- ☒ Brokerin vasitəçilik xidmətində istifadə etmək

- ☐ Xarici şirkətlərə müraciət etmək
  - ☐ Beynəlxalq bank xidmətindən faydalanmaq
- 

Sual: Banklar bazara alıcı və ya satıcı olaraq girəndə necə adlanırlar? (Çəki: 1)

- ☐ Öz adları ilə
  - ☐ Bazarın adı ilə
  - ☐ Daxil olduqları bazarı adı ilə
  - ☒ Adlarının bilinməsinə istəməzlər
- 

Sual: Bankların bazara öz adları ilə girməsi hansı nəticələrin meydana çıxmasına səbəb olur? (Çəki: 1)

- ☐ Bazarda alıcı çoxalır
  - ☒ Bazarda neqativ nəticələr meydana çıxmasına səbəb olur
  - ☐ Valyuta tələbinin azalması prosesi baş verir
  - ☐ İnflyasiya prosesinin baş verməsinə səbəb olur
- 

Sual: Bank brokerə almaq və ya satmaq istədiyi valyutanın hansı miqdarını bildirir? (Çəki: 1)

- ☐ İlk həddini
  - ☒ Valyutanın son hədd miqdarını
  - ☐ Valyutanın ilk hədd miqdarını
  - ☐ Ən uyğun valyuta miqdarını
- 

Sual: Bazardakı gedişlər və məzənnə dəyişikliyi haqqında olduqca sağlam və etibarlı proqnozları haradan əldə etmək mümkündür? (Çəki: 1)

- ☐ Bank sahibləri tərəfindən
  - ☒ Brokerlər tərəfindən
  - ☐ Alıcı və satıcı tərəfindən
  - ☐ Valyuta birjalarından
- 

Sual: Hansı halda banklar brokerlə deyil, öz aralarında əməliyyat aparmaq yolunu seçirlər? (Çəki: 1)

- ☐ Müharibələr zamanı
  - ☒ Brokerlərin xidməti həddən artıq bahalı olduqda
  - ☐ Rəqiblərdən yayınmaq məqsədi ilə
  - ☐ Daxili valyuta bazarının sabitliyinin qorunması zamanı
- 

Sual: "Valyuta İnterbankı" nəyə deyilir? (Çəki: 1)

- ☐ Valyuta mübadiləsinə
  - ☐ Broker əlaqəsinə
  - ☒ Birbaşa və ya dolaylı banklar arasındakı valyuta əməliyyatlarına
  - ☐ Daxili valyuta əməliyyatlarına
- 

Sual: "Müddətli valyuta əməliyyatı" nəyə deyilir? (Çəki: 1)

- ☐ Valyutanın qaytarılma vaxtı
  - ☒ Valyutanın milli pul qarşılığında gələcəkdə müəyyən bir müddət sonra təhvil verilməsi şərti ilə alış və satış əməliyyatları üçün həmin gündən başlanan müqavilə
  - ☐ Valyutanın milli müəyyən bir müddət sonra təhvil verilməsi şərti
  - ☐ Valyutanın alış və satış əməliyyatları üçün aparılan əməliyyatlar
-

Sual: Müqavilənin bağlandığı ilk mərhələdə ödəmə necə olur? (Çəki: 1)

- ☐ Müqavilə bağlandığı gündən ödəmələr həyata keçirilir
  - ☒ Müqavilə bağlandığı ilk mərhələdə heç bir ödəmə olmur
  - ☐ Müqavilə bağlanmadan əvvəl ödəmə olur
  - ☐ Risklərin az olması üçün ödəmələr sonraya saxlanılır
- 

Sual: Müddətli təhvil əməliyyatlarında tətbiq edilən məzənnələr necə adlanır? (Çəki: 1)

- ☐ Təhvil məzənnəsi
  - ☒ Müddətli təhvil məzənnəsi
  - ☐ Müddətsiz təhvil məzənnəsi
  - ☐ Məzənnəsiz təhvil
- 

Sual: Müddətli məzənnələr hansı günlərdə kvota edilir (Çəki: 1)

- ☐ 10, 20, 30, 50 və 190 günlük
  - ☐ 1, 2, 30, 100 və 365 günlük
  - ☒ 30, 60, 90 və 180 günlük
  - ☐ 30, 40, 50 və 60 günlük
- 

Sual: Müddətli təhvil pensiyası nəyə deyilir? (Çəki: 1)

- ☒ Müddətli təhvil məzənnəsi spot məzənnəsindən çox isə aradakı fərqə
  - ☐ Müddətli təhvil məzənnəsi spot məzənnəsindən az olarsa
  - ☐ Müddətli təhvil məzənnəsi fərqi olmazsa
  - ☐ Hər iki məzənnənin bərabər olması
- 

Sual: Müddətli məzənnə diskontu nəyə deyilir? (Çəki: 1)

- ☒ Müddətli təhvil məzənnəsi spot məzənnəsindən az isə aradakı mənfi fərqə
  - ☐ Müddətli təhvil məzənnəsi spot məzənnəsinə
  - ☐ Müddətli təhvil məzənnəsi fərqi olmasına
  - ☐ Daxili məzənnələrin fərqi sıfır olmasına
- 

Sual: Banklar interbank əməliyyatlarına nə vaxt müraciət edirlər? (Çəki: 1)

- ☐ Valyuta mübadiləsi prosesində
  - ☐ Xarici valyutalar bazarında əməkdaşlıq zamanı
  - ☒ Banklar valyuta vəziyyətlərindəki mənfi və müsbət halları tərəşləşdirmək üçün
  - ☐ Bankda valyuta risklərin azaltmaq üçün
- 

Sual: Valyuta bazar əməliyyatlarının əsas hissəsi hansı əməliyyatlarında təşkil olunmuşdu? (Çəki: 1)

- ☐ Valyuta əməliyyatlarında
  - ☐ Xarici bazarda
  - ☒ Spot əməliyyatlarında
  - ☐ Müddətli təhvil bazarında
- 

Sual: Müddətli təhvil bazarının ən əhəmiyyətli funksiyası (Çəki: 1)

- ☐ Müddətli təhvil bazarının ən əhəmiyyətli funksiyası risklinin azaldılması prosesidir
- ☒ Müddətli təhvil bazarının ən əhəmiyyətli funksiyası gələcəkdə valyuta cinsindən və ya gəlir əməliyyatı həyata keçirənləri məzənnə dəyişiklərində meydana gələn risklərə qarşı qorumasıdır



- ☐ Müddətli təhvil bazarının ən əhəmiyyətli funksiyası əməliyyatı həyata keçirənləri proseslərin aparılmasının nizama salmaqdır
  - ☐ Beynəlxalq əlaqələrin asanlaşdırılması prosesidir
- 

Sual: Azərbaycanda valyuta bazarının tənzimləməsi necə aparılır? (Çəki: 1)

- ☐ Beynəlxalq standartlar üzrə aşağı salınır
  - ☒ Azərbaycanda valyuta bazarının tənzimləməsi xüsusi valyuta qanunvericiliyi əsasında aparılır
  - ☐ Avropa standartlarına müvafiq olaraq aparılır
  - ☐ Qədimi adət ənənələrlə
- 

Sual: Azərbaycanda valyuta bazarı neçənci ildən fəaliyyət göstərir? (Çəki: 1)

- ☐ 1992 – ci ildən
  - ☐ 2003 –cü ildən
  - ☒ 1993 – cü ildən
  - ☐ 2001-ci ildən
- 

Sual: Neçənci ildən Bakı Banklar arası Valyuta Birjasında (BBVB) valyuta hərracları həyata keçirilməyə başladı? [I] (Çəki: 1)

- ☐ 1992 – ci ildən
  - ☐ 1993 – cü ildən
  - ☒ 1994 – cü ildən
  - ☐ 1996- ci ildən
- 

Sual: "Valyuta tənzimləməsi haqqında qanun nə vaxt qəbul edilmişdir? (Çəki: 1)

- ☐ 21 oktyabr 1993 – cü ildə
  - ☒ 21 oktyabr 1994 – cü ildə
  - ☐ 21 noyabr 1998 ci ildə
  - ☐ 15 dekabr 1996 cı ildə
- 

Sual: Azərbaycan Respublikasının rezidentlərinin hesablarında vasitələr hansı istiqamətdə köçürülə bilər? (Çəki: 1)

- ☒ Respublika daxilində respublikadan kənar hesablara köçürülə bilər
  - ☐ Respublika daxilində bütün hesablara köçürülə bilər
  - ☐ Respublika daxilində hüquqi şəxslərin hesabına köçürülə bilər
  - ☐ Respublika daxilində fiziki şəxslərin hesabına köçürülə bilər
- 

Sual: Kredit ölkədən kənarda istifadə olunarsa rezidentlər nə edirlər? (Çəki: 1)

- ☐ Rezidentlər rəsmi sənədləşməni sürətləndirirlər
  - ☒ Kredit müqaviləsini və həmin vəsaitin ölkə xaricində istifadəsinə aid sənədi banka təhvil verirlər
  - ☐ Kredit müqaviləsini ləğv edirlər
  - ☐ Valyuta bazarında m müəyyən status qazanırlar
- 

Sual: Rezidentlər müvəkkil banklarındakı hesablarında xarici valyuta vasitələrini nə vaxt, nə şəkildə çıxara bilər? (Çəki: 1)

- ☐ Qüvvədə olan qanunvericiliyə əsasən
- ☐ Birbaşa investisiya vasitəsi ilə
- ☒ Məhdudiyyət qoyulmadan, nağd şəkildə

☐ Qanunvericiliyə əsasən, mərhələlər şəkildə

---

Sual: Azərbaycan Respublikası qeyri – rezidentlərin hesablarından köçürmələr necə aparılır? (Çəki: 1)

- ☐ Xarici valyuta hesabına
  - ☐ Beynəlxalq banklar hesabına
  - ☐ Qrant, ianə, sosial yardım hesabına
  - ☒ Respublika daxilində, respublikadan kənarda
- 

Sual: Qeyri - Rezidentlər müvəkkil banklarındakı hesablarından xarici valyuta vasitələrini nə vaxt, nə şəkildə çıxara bilər? (Çəki: 1)

- ☐ Qüvvədə olan qanunvericiliyə əsasən
  - ☐ Birbaşa investisiya vasitəsi ilə
  - ☒ Nağd şəkildə maneəsiz çıxara bilər
  - ☐ Qanunvericiliyə əsasən, mərhələlər şəkildə
- 

Sual: Azərbaycan Respublikasında valyuta nəzarəti necə həyata keçirilir? (Çəki: 1)

- ☐ Valyuta mübadiləsinin nağdlaşdırılması formasında
  - ☐ Lisenziya və icazələrin olması şəklində
  - ☒ Valyuta nəzarət orqanları və onların nəzarət orqanları tərəfindən
  - ☐ Daxili banklar hesabına
- 

### **BÖLMƏ: 0105**

|                      |                                                                                     |
|----------------------|-------------------------------------------------------------------------------------|
| Ad                   | 0105                                                                                |
| Suallardan           | 101                                                                                 |
| Maksimal faiz        | 101                                                                                 |
| Sualları qarışdırmaq |  |
| Suallar təqdim etmək | 100 %                                                                               |

---

Sual: Qızıl standartlarının «qızıl dövrü» hansı dövrə təsadüf edir? (Çəki: 1)

- ☐ Müasir dövrə təsadüf edir
  - ☒ 1870 – 1914 illərə təsadüf edir
  - ☐ XX əsrin 30 – cu illərinə
  - ☐ Yaranma dövrü məlum deyil
- 

Sual: “Avropa Valyuta sistemi” nə vaxtdan tətbiq edilir? (Çəki: 1)

- ☐ Yaranma dövrü məlum deyil
  - ☐ Birinci Dünya Müharibəsindən sonra
  - ☒ İkinci Dünya Müharibəsindən sonra
  - ☐ XX əsrin sonları
- 

Sual: Mərkəzi banklar üstünlük qazanırlar valyuta bazarına müdaxilə etməklə nə əldə edirlər? (Çəki: 1)

- ☐ Rəqabətdə üstünlük qazanırlar
- ☐ Kursun sabit qalmasına nail olurlar
- ☒ Valyuta kursunu nəzərdə tutulan sərhədlər içərisində tutmağa çalışırlar

☐ Banklar arasında əlaqələr yaradır

---

Sual: Milli valyuta nə vaxt devalvasiya edir? (Çəki: 1)

- ☐ Yalnız valyuta mübadiləsi prosesində
  - ☐ Bank əməliyyatlarında
  - ☒ Yalnız valyuta qiymətlərinin yuxarıdan dəstəklənməsi müntəzəm xarakter daşıyanda
  - ☐ Paket kursu yüksəlsə
- 

Sual: Qızıl pariter nəyə deyilir? (Çəki: 1)

- ☐ Milli valyuta kursuna
  - ☒ Milli pulun qızıl dəyərinə dəyişdirilməsinə
  - ☐ Avropa Valyuta sistemində Avro vahidinin qızıla dəyişdirilməsinə
  - ☐ Avropa Valyuta sistemine
- 

Sual: Bazar qiymətlərinin pariter ətrafında üzməsinə nə vaxt icazə verilir? (Çəki: 1)

- ☐ Böyük həcimdə
  - ☒ Yalnız dar sərhədlər çərçivəsində
  - ☐ Beynəlxalq sahədə
  - ☐ Bazar iqtisadiyyatı şəraitində
- 

Sual: Daxili və xarici qiymət səviyyəsi valyuta məzənnəsinə təsir edirmi? (Çəki: 1)

- ☐ Etmir
  - ☒ Valyuta məzənnəsinə təsir edir
  - ☐ Bazarda alqı – satqı əməliyyatlarına təsir edir
  - ☐ İnvestisiya qoyuluşuna təsir edir
- 

Sual: Tənzimləmə bilən sabit kurs sistemində əsas prinsip nədir? (Çəki: 1)

- ☒ Valyuta kurslarının partitetni davam etdirməklə yanaşı kurslarda tənzimləmə
  - ☐ Valyuta kurslarının partitetni artırmaq
  - ☐ Bank əməliyyatlarını tənzimləməklə
  - ☐ Bank riskini aşağı salmaqla
- 

Sual: Tənzimləmə bilən sabit kurs sisteminin təcrübəsindən problemlər yaranırmı? (Çəki: 1)

- ☐ Yox
  - ☐ Bu tənzimləmədə bəzi problemlər aradan qalxır
  - ☒ Bir çox problemlər meydana çıxır
  - ☐ Yaranan problemlər həll olunur.
- 

Sual: Xarici müvazinətin tarazlaşdırma problemi nə vaxt yaranır? (Çəki: 1)

- ☐ Xarici müvazinət əlaqələrinin pozulması zamanı
  - ☒ Tənzimləmə bilən sabit kurs sisteminin təcrübəsindən]
  - ☐ Valyuta axının sabit olmaması zamanı
  - ☐ Məşğulluq sahəsindəki təsbitlər zamanı
- 

Sual: Xarici müvazinətin tarazlaşdırma problemi nə deməkdir? (Çəki: 1)

- ☒ Sabit kurs sistemində xarici müvazinətlə əlaqədar olaraq ölkənin əhəmiyyətli sabit valyuta kursunun dəyişməsi
- ☐ Elmi – texniki əməkdaşlıq

- ☐ Bank əməliyyatları
  - ☐ Banklar arasındakı əlaqə
- 

Sual: Mənfi salıdolu ölkədə ümumi məsrəflər necə azaldır? (Çəki: 1)

- ☐ Daxili valyuta ehtiyatı nizamlanır
  - ☒ Milli gəlir və xərcləmələr dərişdirməklə
  - ☐ Amerika dolları ilə
  - ☐ Daxili bazarın hesabına
- 

Sual: Müsbət salıdolu ölkələrdə tədiyyə balansında tarazlıq nə vaxt qurulur? (Çəki: 1)

- ☐ Məşğulluq sahəsində tarazlıq yarananda
  - ☐ Bank sektorunda tarazlığı saxlamaqla
  - ☒ Məsrəflər artırılaraq tədiyyə balansında tarazlıq qurulur
  - ☐ Bank sektorunda risklər aşağı salınır
- 

Sual: Mənfi salıdolu ölkələr hansı problemlə qarşılaşırlar? (Çəki: 1)

- ☒ Xarici ehtiyatların tükənməsi problemi ilə
  - ☐ Valyuta ehtiyatlarının tükənməsi
  - ☐ Banklar arasında əlaqələrin itməsi
  - ☐ Brokerlərlə əlaqə olmaması
- 

Sual: Sabit kurs sistemində mənfi salıdolu ölkələrdə hökumətin devalvasiya qərar qəbul etməsi nə deməkdir? (Çəki: 1)

- ☐ Sabit kurs sistemində mənfi salıdolu ölkələrdə hökumətin devalvasiyaya qərarın qəbul edilməsi deməkdir
  - ☒ Sabit kurs sistemində mənfi salıdolu ölkələrdə hökumətin devalvasiya qərar qəbul etməsi tətbiq edilən iqtisadi və maliyyə siyasətinin müvəffəqiyyətsizliyi deməkdir.
  - ☐ Sabit kurs sistemində mənfi salıdolu ölkələrdə hökumətin devalvasiya qərar qəbul etməsi daxili valyutanın yüksəlməsi deməkdir
  - ☐ Sabit kurs sistemində mənfi salıdolu ölkələrdə hökumətin devalvasiya qərar qəbul etməsi risklərin aradan qaldırılması deməkdir
- 

Sual: Nə səbəbdən, hökumətlər son ana qədər devalvasiya qərarı almaqdan çəkinirlər? (Çəki: 1)

- ☐ İdxal – ixrac prosesinin sabit saxlaya bilməməsi zamanı
  - ☒ İqtisadi və maliyyə siyasətini müvazinətsizliyinin saxlaya bilmir
  - ☐ Banklar arasında müvazinətin pozulması baş verir
  - ☐ Daxili bazarda sabitlik pozulur
- 

Sual: Bürokratik maneələrin genişlənməsinə və bazar mexanizmində uzaqlaşmağa nə səbəb ola bilər? (Çəki: 1)

- ☒ Dolayısı yolla ixracatı təşviq etməyə və idxalatı məhdudlaşdırmağa cəhd
  - ☐ İdxal – ixrac proseslərinin pozulması
  - ☐ Banklar arasında əlaqələrin itməsi
  - ☐ Brokerlərlə əlaqə olmaması
- 

Sual: Tənzimlənə bilən sabit kurs sisteminin təcrübəsindən hansı problemlər yaranır? (Çəki: 1)

- ☐ Valyuta çatışmamazlığı problemi
- ☐ Sabit kurs sisteminin dəyişməsi problemi

- ☒ Xarici müvəzinətin tarazlaşdırılması, likvidilik, ehdimal, emissiya qazancları problemləri
  - ☐ Risklər problemi, infilyasiya problemi, valyuta çatışmamazlığı problemi
- 

Sual: Mərkəzi bank nə vaxt bazara çıxaraq düşməyə mane olmağa cəhd edir? (Çəki: 1)

- ☐ Valyuta mübadiləsi prosesində
  - ☐ Qızıl istehsalı çətinləşəndə
  - ☒ Müvəqqəti kəsirlər nəticəsində milli pul valyuta bazarında dəyərini itirəndə
  - ☐ Müvəqqəti kəsirlər nəticəsində milli pul valyuta bazarında dəyərini artıranda
- 

Sual: Nə üçün mərkəzi bankın kifayət qədər valyuta ehtiyatı olmalıdır? (Çəki: 1)

- ☐ Risklərdən uzaq olmaq üçün
  - ☐ Beynəlxalq bazarda öz statusunu qorumaq üçün
  - ☒ Müvəqqəti kəsirlər nəticəsində milli valyuta bazarda dəyərini itirməsin
  - ☐ Milli valyuta bazarda dəyərini artırmaq məqsədi ilə
- 

Sual: Bütün ölkələr üçün hansı problem var? (Çəki: 1)

- ☐ Rəqabət problemi
  - ☐ Banklar arasındakı əlaqə problemi
  - ☒ Beynəlxalq valyuta ehtiyatlarının çatışmaması problemi
  - ☐ Valyuta alqı – satqısı problemi
- 

Sual: Bretton – Vuds sistemində rezerv vasitəsi nə idi? (Çəki: 1)

- ☐ Pul vasitəsi
  - ☐ Valyuta kursu
  - ☒ Qızıl və Amerika dolları
  - ☐ Qızıl
- 

Sual: Beynəlxalq likvidilik ölkələri nəzarətindən hansı məsafədə yerləşir? (Çəki: 1)

- ☐ Çox yaxın bir məsafədə
  - ☐ Ölkədən kənarda
  - ☐ Xarici bazarda
  - ☒ Uzaq bir mənbədən asılıdır
- 

Sual: Valyutalar arasında dəyər fərqi nə vaxt olur? (Çəki: 1)

- ☐ Eyni bir valyutanın istifadəsi zamanı
  - ☒ Birdən çox ölkənin valyutası istifadə olunarsa
  - ☐ Milli valyuta hesabına
  - ☐ Xarici valyuta hesabına
- 

Sual: Qreşam Qanundan nə vaxt istifadə olunur? (Çəki: 1)

- ☐ Bank hesablamalarında
  - ☐ Daxili bazarda
  - ☒ Birdən çox ölkənin valyutası istifadə olunarsa
  - ☐ Banklar arasındakı əlaqədə
- 

Sual: "Pis pul yaxşı pulu bazarda çıxardır" prinsipi nə deməkdir? (Çəki: 1)

- ☐ Eyni bir valyutanın istifadəsi zamanı
- ☐ Sabit valyuta mübadiləsi prosesində

- ☒ Hamı etibarlı pula meyl göstərəndə
  - ☐ Xarici rezidentlərin ehtiyacları zamanı
- 

Sual: Etibarlı pullara nə vaxt meyl olunur. (Çəki: 1)

- ☒ Sabit kurs sistemində spekulyatorlar bir hökumətin sabit pariteti davam etdirməsindən şübhələnərsə
  - ☐ Spekulyatorlar bir hökumətin sabit pariteti davam etdirməsində iştirak edərsə
  - ☐ Daxili valyutanın sabitliyinin itməsi zamanı
  - ☐ Banklar arasında rəqabət kəskinləşərsə
- 

Sual: Hökumət nə vaxt devalvasiya əməliyyatlarına gedir? (Çəki: 1)

- ☐ Valyuta kursu aşağı düşərsə
  - ☐ Bankların iflası prosesində
  - ☒ Valyuta kursu dəstəkləmə nöqtəsinə çıxdığı təqdirdə
  - ☐ Sabit kurs sistemində artım olarsa
- 

Sual: Pul bazarı nədir? (Çəki: 1)

- ☒ Qısa fond təklifi ilə qısa müddətdə olan fond tələblərinin qarşılaşdığı bir bazardır.
  - ☐ Daxili bazardır
  - ☐ Valyuta məntəqələrinin qarşılaşdığı bir bazardır.
  - ☐ Spekulyatorların yığıldığı yerdir
- 

Sual: Devalvasiya olmazsa nə baş verər? (Çəki: 1)

- ☐ Daxili bazar sabitləşər
  - ☐ Banklar iflas edər
  - ☐ Alıcı bazarı yaranar
  - ☒ Kiçik əməliyyatlar məsrəflərinin xaricində böyük bir zərər görməz
- 

Sual: Mənfi saldıqlı ölkənin revalvasiya əməliyyatına getməsi mümkünmü? (Çəki: 1)

- ☐ Bəzi hallarda istisna hal kimi mümkündür
  - ☐ Yalnız xarici brezentlərin ehtiyacı zamanı
  - ☒ Mümkün deyil
  - ☐ Hər vaxt bundan istifadə edilir
- 

Sual: "Senyoraj" temini nə deməkdir (Çəki: 1)

- ☐ Müasir termindir
  - ☒ Keçmişdəki qızıl pul standartlarına məxsus bir termindir
  - ☐ İndiki qızıl pul standartları terminidir
  - ☐ Hal hazırda işlədilən bir termindir
- 

Sual: "Senyoraj" nə deməkdir? (Çəki: 1)

- ☐ Qızıl pul dəyəridir
  - ☒ Qızıl pul dəyəri ilə, istehsalat məsrəfi arasındakı fərkdir
  - ☐ İstehsalat məstəfələrinin cəmidir
  - ☐ Valyuta kursunun cəmidir
- 

Sual: Nə səbədən "Senyoraj" qazanc adlanır? (Çəki: 1)

- ☐ Qızıl pul dəyərinə görə "Senyoraj" adlanır

- ☒ Kral və hökmdar tərəfindən işlədildiyi üçün "Senyoraj" adlanır
  - ☐ Prezidentlər tərəfindən işlədildiyi üçün adlanır
  - ☐ Qədimdə bu termin olduğu üçün adlanır
- 

Sual: Müasir dövrdə "Senyoraj" qazancı meydana gətirən sistem hansıdır? (Çəki: 1)

- ☐ Beynəlxalq iqtisadi əlaqələr sistemi
  - ☐ İqtisadi inkişaf prosesi
  - ☒ ABŞ dollarının bir ödəmə və ya ehtiyat vasitəsi olaraq istifadə edilməsi prosesi
  - ☐ Xarici valyuta fondlarının yığılması sistemi
- 

Sual: Azərbaycan dollar ehtiyatını artırmaqdan ötrü nə etməlidir? (Çəki: 1)

- ☐ Mall ixrac etməlidirlər
  - ☐ Valyuta mübadiləsi aparılmalıdır
  - ☒ Mal və xidmət ixrac etməli və ya başqa bir real mənbənin məsrəfini azaltmalıdır
  - ☐ Elmi əməkdaşlıq əlaqələrini genişləndirməlidirlər
- 

Sual: Emissiya qazanclarından hansı ölkələr faydalanır? (Çəki: 1)

- ☐ [yeni cavab]
- 

Sual: Emissiya qazanclarından hansı ölkələr faydalanır? (Çəki: 1)

- ☐ Yalnız beynəlxalq əlaqələri güclü olan ölkələr faydalanır
  - ☐ Bank sektorunu yaxşı inkişaf etdirən ölkələr faydalanır
  - ☒ Yalnız pulu xarici ödəmələrdə istifadə edilən və ya ehtiyat olaraq saxlanılan ölkələr faydalanır
  - ☐ Sənaye ölkələri faydalanır
- 

Sual: "Üzən kurs sistemi" başqa necə adlandırılmışdır? (Çəki: 1)

- ☐ "Üzən valyuta sistemi"
  - ☒ Sərbəst dəyişən və ya elastik kurs sistemi
  - ☐ Valyuta sistemi
  - ☐ Sabit kurs sistemi
- 

Sual: "Üzən kurs sistemi"nin fərqli cəhəti hansılardır? (Çəki: 1)

- ☐ Valyuta riski çoxdur
  - ☐ Ən aşırı variant sisteminə daxildir
  - ☒ Ən aşırı variantında valyuta bazarı üzərində heç bir hökumət müdaxiləsi yoxdur
  - ☐ Valyuta kursları dəyişmir
- 

Sual: Milli pulun dəyərinin artması nə vaxt yaranır? (Çəki: 1)

- ☐ Valyuta təklifinin artması zamanı
  - ☐ Təklif sabit ikən valyuta kursunun dəyişməsi
  - ☒ Valyuta tələbi sabit ikən təklifinin artması və ya təklif sabit ikən valyuta kurslarının dəyişməsi zamanı
  - ☐ Milli bank sisteminin yaranması zamanı
- 

Sual: Valyuta kursunun dəyişməsi nə zaman baş verir? (Çəki: 1)

- ☐ Sabit valyuta təklifinin artması zamanı

- ☒ Valyuta tələbi sabit ikən təklifinin artması və ya təklif sabit ikən valyuta kurslarının dəyişməsi zamanı
  - ☐ Banklar arasında qarşılıqlı əməkdaşlığın pozulması zamanı
  - ☐ Beynəlxalq əməkdaşlıq zamanı
- 

Sual: Sərmayə bazarı necə bazardır? (Çəki: 1)

- ☐ Daxili bazardır
  - ☒ Uzunmüddətli fond təklifi ilə uzun müddətdə olan fond tələblərinin qarşılaşdığı bazardır
  - ☐ Sabit bazardır
  - ☐ Beynəlxalq bazardır
- 

Sual: Üzən kurs sisteminin müsbət və mənfi cəhətlərini göstərin (Çəki: 1)

- ☐ Elm adamları, xarici ticarət firmaları maliyyə idarəçiləri, xarici investorlar və hökumətlər bu kurs sistemini müsbət qiymətlədirirlər
  - ☒ Elm adamları, . “Üzən kurs sistemi”ni müsbət qiymətlədirirlər, xarici ticarət firmaları maliyyə idarəçiləri, xarici investorlar və hökumətlər bu kurs sisteminə yaxşı baxmırlar
  - ☐ Xarici ticarət firmaları maliyyə idarəçiləri, xarici investorlar və hökumətlər bu kurs sistemini müsbət qiymətlədirirlər
  - ☐ Elm adamları “Üzən kurs sistemi”nə yaxşı baxmırlar
- 

Sual: Avropa İnkişaf fondu nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☒ 1958- ci ildə
  - ☐ 1996 – ci ildə
  - ☐ 1965 – ci ildə cavab]
  - ☐ 1971 – ci ildə
- 

Sual: Avropa Regional İnkişaf fondu nə vaxt yaradılmışdır? (Çəki: 1)

- ☒ 1975- ci ildə
  - ☐ 1971 – ci ildə
  - ☐ 1965 – ci ildə
  - ☐ 1998 – ci ildə
- 

Sual: “Üzən kurs sistemi”nin valyuta kurslarına xeyri nədir (Çəki: 1)

- ☐ Valyuta kurslarını sabit saxlayır
  - ☒ Valyuta kursları həqiqi dəyərini tapa bilir
  - ☐ Valyuta münasibətlərini asanlaşdırır
  - ☐ Sabit kurs sistemini asanlaşdırır
- 

Sual: Beynəlxalq iqtisadiyyatda optimal bölgünün təmin edən nədir? (Çəki: 1)

- ☒ “Üzən kurs sistemi”ndə valyuta kursları həqiqi dəyərini tapa bilir
  - ☐ Elmi əməkdaşlıq əlaqələri
  - ☐ Banklar arasındakı əməkdaşlıq
  - ☐ Brokerlərlə sövdələşmələr
- 

Sual: Xarici balans sistemləri nədir? (Çəki: 1)

- ☐ Bir valyutaya olan tələbin azalması prosesi olan sistemlərdir
- ☒ Bir valyutaya olan tələbin artması valyuta kursunun artmasına, təklifin artımı valyuta kursunun düşməsi prosesi olan sistemlərdir
- ☐ Bir valyutaya olan tələbin azalması prosesi olan sistemlərdir



☐ Bir valyutaya olan tələbin artması və təklifin azalması prosesi olan sistemlərdir

---

Sual: "Üzən kurs sistemi"ndə avtomatik tətazlaşdırma mexanizmi varmı? (Çəki: 1)

- ☐ "Üzən kurs sistemi"ndə avtomatik tətazlaşdırma mexanizmi olmayıb
  - ☒ "Üzən kurs sistemi"ndə avtomatik tətazlaşdırma mexanizmi var
  - ☐ "Üzən kurs sistemi"ndə avtomatik tətazlaşdırma mexanizmi çoxdan aradan qaldırılıb
  - ☐ Avtomatik tarazlaşdırma mexanizmi "Üzən kurs sistemi"ndə heç vaxt olmayıb
- 

Sual: Sabit Kurs sistemində avtomatik tətazlaşdırma mexanizmi varmı? (Çəki: 1)

- ☒ Vardır
  - ☐ Sabit Kurs sistemində avtomatik tətazlaşdırma mexanizmi yoxdur.
  - ☐ Sabit Kurs sistemində avtomatik tətazlaşdırma mexanizmi ləğv olunub
  - ☐ Sabit Kurs sistemində avtomatik tətazlaşdırma mexanizmi müasir dövrdə ən aktual məsələ olaraq həyata keçirilir
- 

Sual: Sabit Kurs sistemində avtomatik tarazlaşdırma nədən asılıdır? (Çəki: 1)

- ☒ Sabit Kurs sistemində avtomatik tarazlaşdırma hökumət qərarlarından asılıdır
  - ☐ Sabit Kurs sistemində avtomatik tarazlaşdırma valyuta tarazlığından asılıdır
  - ☐ Sabit Kurs sistemində avtomatik tarazlaşdırma dövrü mətbuatdan asılıdır
  - ☐ Sabit Kurs sistemində avtomatik tarazlaşdırma bazar iqtisadiyyatında asılıdır
- 

Sual: Xarici rezervlərin ehdiyacı nədir? (Çəki: 1)

- ☒ Sabit kurs sistemində kursların sabitliyini üçün kurs rezentlərinin olması
  - ☐ Üzən sistemdə valyuta axını
  - ☐ Milli pulun həqiqi dəyəri
  - ☐ Valyuta mübadiləsi
- 

Sual: Üzən sistemdə nə vaxt xarici ehtiyata ehdiyac qalmır? (Çəki: 1)

- ☐ Brokerlərlə münasibətdə
  - ☒ Xarici tarazlıq özbaşına formalaşdığında
  - ☐ Milli pulu həqiqi dəyirinin aşağı düşməsi zamanı
  - ☐ Beynəlxalq bazarda
- 

Sual: Avropa banklarının Beynəlxalq kompaniyası neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1989 – ci ildə
  - ☒ 1970- ci ildə
  - ☐ 1992 – ci ildə
  - ☐ 1980—cı ildə
- 

Sual: Nə vaxt hökumətlər maliyyə və pul siyasətlərini daxili hədəflərin reallaşmasına yönəldirlər? (Çəki: 1)

- ☒ Xarici tarazlığın pozulmaması qayğısı zamanı
  - ☐ Beynəlxalq iqtisadi əlaqələr zamanı
  - ☐ Maliyyə və pul siyasəti zamanı
  - ☐ İnformasiya mübadiləsi prosesində
- 

Sual: Sabit kurs sistemində xarici şokların ölkəyə təsiri necə olur? (Çəki: 1)

- ☐ Daha çox olur

- ☒ Daha asan olur.
  - ☐ Təsiri olmur
  - ☐ Bu haqda heç bir məlumat yoxdur
- 

Sual: Xarici şoklar nədir? (Çəki: 1)

- ☐ Mənbəyini xaricdən alan inflyasiya prosesi
  - ☐ Mənbəyini xaricdən alan inflyasiya və ya depressiya prosesi
  - ☐ Mənbəyini xaricdən alan inflyasiya və ya depressiya prosesinin azaldılması prosesidir
  - ☒ Mənbəyini xaricdən alan inflyasiya və ya depressiya prosesidir
- 

Sual: Xarici şoklar zamanı hansı tədbirlər görülür? (Çəki: 1)

- ☐ Mənbəyini xaricdən alan inflyasiya prosesi
  - ☐ Mənbəyini xaricdən alan inflyasiya və ya depressiya prosesi
  - ☒ Mənbəyini xaricdən alan inflyasiya və ya depressiya zamanı valyuta kursları dərhal lazım olan mühitlə ayaqlaşib iqtisadiyyatı bu nəzarətsiz faktorların təsirindən qoruması prosesidir.
  - ☐ İnformasiya mübadiləsi prosesi
- 

Sual: Asiya İnkişaf Bankı (AİB) nə vaxt təsis edilmişdir? (Çəki: 1)

- ☒ 1965-ci ildə
  - ☐ 1988-ci ildə
  - ☐ 2005-ci ildə
  - ☐ 2010-cu ildə
- 

Sual: Tədiyyə axını nə vaxt meydana gəlir? (Çəki: 1)

- ☐ Elmi – texniki əməkdaşlıqda
  - ☒ Ölkədən xaricə və ya xaricdən ölkəyə baş verən iqtisadi əməliyyatlarda
  - ☐ Inflyasiya zamanı
  - ☐ Valyuta alqı – satqısında
- 

Sual: Valyuta mövqeyi nəyə deyilir? (Çəki: 1)

- ☐ Bank aktivlərinin mövqeləri o bankın valyuta mövqeyini verir
  - ☒ Bir bankın aktivindəki çeşidli valyuta varlıqları ilə passivindəki valyuta mənşəli öhdəliklər bir bütün olaraq o bankın valyuta mövqeyini verir
  - ☐ Bir bankın valyuta mövqeyi o bankın valyuta mövqeyini verir
  - ☐ Bir bankın aktivindəki çeşidli valyuta varlıqları o bankın valyuta mövqeyini verir
- 

Sual: Hansı sistem bürokratiyanı aradan qaldırır? (Çəki: 1)

- ☐ Valyuta sistemi
  - ☐ Bank sistemi
  - ☐ Milli valyuta
  - ☒ Üzən kurs sistemi
- 

Sual: Beynəlxalq səviyyədə iqtisadi cəhətdən qeyri – sabitlik yaradaraq riskləri aparan sistem hansıdır? (Çəki: 1)

- ☒ Üzən kurslar sistemi
  - ☐ Valyuta axını
  - ☐ Beynəlxalq əməkdaşlıq
  - ☐ Ölkə daxili inflyasiya
-

Sual: Beynəlxalq ticarət və sərmayə hərəkətinin qarşısını alan sistem hansıdır? (Çəki: 1)

- ☐ Beynəlxalq iqtisadi əməkdaşlıq
  - ☐ Bank əməliyyatları sistemi
  - ☐ Maliyyə faktoru
  - ☒ Üzən kurslar
- 

Sual: Kurs riskinə qarşı hansı bazarda qorunma imkanı var? (Çəki: 1)

- ☐ Maliyyə bazarında
  - ☐ Valyuta bazarında
  - ☐ Ticarət bazarında
  - ☒ Müddətli bazarda
- 

Sual: İnflyasiyanı birbaşa sürətləndirən amil nədir? (Çəki: 1)

- ☐ Bank sistemi
  - ☐ Gömrük sistemi
  - ☒ Üzən kurs sistemi
  - ☐ Vergi sistemi
- 

Sual: Nə səbəbdən inflyasiya sürətlənir? (Çəki: 1)

- ☒ Çünki kurs artdıqca xam mal və qida maddələrinin qiyməti yüksəlir
  - ☐ Çünki kurslarda artıb azalma prosesi baş verir
  - ☐ Xarici ticarət əməliyyatları azalır
  - ☐ Daxili bazar zəifləyir
- 

Sual: Valyuta kurslarının qiymətlər üzərində tək artım istiqaməti nə ilə nəticələnir? (Çəki: 1)

- ☐ Bolluq olur
  - ☐ Gəlirlər artır
  - ☒ Ölkə daxili inflyasiya prosesi baş verir
  - ☐ Ölkə daxili maliyyə qıtlığı yaranır
- 

Sual: Finans bazarında alqı – satqı obyektləri necə adlanır? (Çəki: 1)

- ☐ Valyuta alətləri
  - ☐ Daxili bazar alətləri
  - ☐ Valyuta təklif və tələblərinin elastikliyinə alətləri
  - ☒ Finans alətləri
- 

Sual: Bu elastik dəyərinin yüksək olmadığı təqdirdə müəyyən bir xarici qeyri tarazlığı aradan qaldırmaq üçün nə tələb olunur? (Çəki: 1)

- ☐ Bank əməliyyatlarının dayandırılması
  - ☐ Maliyyə bazarının sabitliyi
  - ☒ Böyük kurs dəyişikliyi olmalıdır
  - ☐ Valyuta axını sabit olmalıdır
- 

Sual: Maliyyə xidmətləri neçə sahəni əhatə edir? (Çəki: 1)

- ☐ Maliyyə xidmətləri 4 sahəni əhatə edir
- ☐ Maliyyə xidmətləri 7 sahəni əhatə edir
- ☐ Maliyyə xidmətləri 12 sahəni əhatə edir
- ☒ Maliyyə xidmətləri 3 sahəni əhatə edir

---

Sual: Sabitliyi pozan spekulyasiya sistemi haqqında mənfi fikirlər hansılardır? (Çəki: 1)

- ☒ Kurslardakı qeyri sabitliyi pozur
  - ☐ Bank sisteminin işini ləngidir
  - ☐ İnflyasiyanın baş verməsinə səbəb olur
  - ☐ Daxili bazarın inkişafını azaldır
- 

Sual: 1073 – cü ildən sonrakı dövrdə 1980-ci illərədək böyük maliyyə problemlərinin yaşanmaması hansı sistemin hesabına baş vermişdir? (Çəki: 1)

- ☒ Sabit kurs sistemi hesabına
  - ☐ Xarici valyuta kursu hesabına
  - ☐ Daxili valyuta hesabına
  - ☐ Maliyyə bazarları hesabına
- 

Sual: Üzən kurs sistemini tənzimləmək üçün nələrdən istifadə etmişlər? (Çəki: 1)

- ☐ Müxtəlif maliyyə resursları yaratmışlar
  - ☒ Müxtəlif modellər meydana çıxartmışlar
  - ☐ Daxili bazarı tənzimləmişlər
  - ☐ Brokerlərlə əlaqə yaradılmışdır
- 

Sual: Sabit kurs sistemi ilə üzən kurs sisteminin kombinasiyasının yaradılmasının üstün cəhətləri hansılardır? (Çəki: 1)

- ☐ Hər iki sistemdən uzaq olmağa imkan verir
  - ☒ İki sistemin bəzi üstün cəhətlərini birləşdirir
  - ☐ Sabit kurs sistemini yaradır
  - ☐ Ali kombinasiya sistemi formalaşdırır
- 

Sual: Sabir və üzən kurs sistemi arasında yer alan modellər hansılardır? (Çəki: 1)

- ☐ Sabit sistemlər, Geniş sistemlər, Sabit olmayan sistemlər
  - ☒ İdarəetməli dalğalanmalar, Geniş marşlı partitetlər, Sürünən partitetlər, Valyuta birlikləri.
  - ☐ Valyuta sistemləri, Bank sistemləri, Avanqard sistemlər
  - ☐ Qarışıq sistemlər, Marşal sistemləri, Bazar sistemləri
- 

Sual: İdarəetməli dalğalanmalar sistemi necə bir sistemdir? (Çəki: 1)

- ☐ Valyuta kursunun valyuta bazarındakı tələb – təklif şərtidir
  - ☐ Maliyyə bazarının tələb – təklif şərtidir
  - ☒ Valyuta kurslarının valyuta bazarındakı tələb – təklif şərinə görə formalaşmaq üçün sərbəst buraxılmasıdır
  - ☐ Beynəlxalq qaydaların əsasıdır
- 

Sual: Kurs üzmlərinə mərkəzi bankların mövqeyi: (Çəki: 1)

- ☐ Bank sistemində aidiyyəti yoxdur
  - ☒ Mərkəzi bankların nəzarəti altdadır
  - ☐ Bank sisteminin qaydalarında zidd olaraq fəaliyyət göstərir
  - ☐ Mərkəzi bankların təsiri altdan çıxarılır
- 

Sual: Valyuta kurslarının tez – tez dəyişməsinə səbəb nədir? (Çəki: 1)

- ☐ Daxili və xarici bazar statusun qoruyur.
- ☐ Valyuta tarazlığının artmasına əsasən

- ☒ Daxili və xarici bazarda baş verən proseslərə görə
  - ☐ Beynəlxalq əlaqələrin yaxşılaşması məqsədi ilə
- 

Sual: Valyuta kurslarına sabitlik gətirən səbəblər hansılardır? (Çəki: 1)

- ☐ Geniş marjlı paritetlər
  - ☐ Sürünən paritetlər
  - ☒ İdarəetməlik dalğalanmada üzən kurs sisteminin elastikiliyi və mərkəzi bankların müdaxiləsi
  - ☐ İdarəetməlik dalğalanma və daxili valyuta sistemi
- 

Sual: Geniş marjlı paritetlər nəyə deyilir? (Çəki: 1)

- ☒ Bu sistemdə dalğalanma hədləri genişlənmişə paritet sistemi deyilir
  - ☐ Dalğalanma hədlərinin genişlənmiş sistemi deyilir
  - ☐ Valyuta axını sistemi deyilir
  - ☐ Sistemə genişlənmiş paritet sistemi deyilir
- 

Sual: Milli valyutanın paritetdən asılılığı nə vaxt baş verir? (Çəki: 1)

- ☐ Beynəlxalq əməkdaşlıqda
  - ☐ Sabit valyuta kursu sistemində
  - ☒ Geniş marjlı paritetlər sistemində
  - ☐ Sürünən paritetlər sistemində
- 

Sual: Sürünən paritetlər hansı kurs tətbiqi vardı? (Çəki: 1)

- ☐ Mərkəzi valyuta kurs sistemi
  - ☐ Malik olmayan kurs sistemi
  - ☐ Tənzimləmələr sistemi ilə
  - ☒ Paritetlər və ya mərkəzi kurs sistemi
- 

Sual: Sürünən paritetlər kursunun əsas xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- ☐ Mərkəzi kursun tez - tez dəyişməsidir
  - ☒ Mərkəzi kursun keçən bir neçə həftəyə aid bazar kurslarını ortalamasına görə dəyişməsidir
  - ☐ Mərkəzi kursun bir illik dəyişməsidir
  - ☐ Mərkəzi kursun bazar kurslarına görə dəyişməsidir
- 

Sual: "Göstəricilərə görə tənzimələr" metodu nəyə deyilir? (Çəki: 1)

- ☐ Tənzimləmələr üsuluna
  - ☐ Maliyyə bazarının tənzimləməsi məqsədinə
  - ☒ Keçmiş həftənin ortalamasına görə formalaşdığına
  - ☐ Valyuta kursunun tənzimləməsi nə
- 

Sual: Valyuta sistemləri əsas xüsusiyyətləri hansılardır? (Çəki: 1)

- ☐ Eyni coğrafi məkanda yerləşən ölkələrin valyuta sistemlidir
  - ☐ Milli valyutaların sabit kurslarının, qrup xaricindəki pullarına qarşı sərbəst dalğalanmağa icazə verən bir sistemlidir
  - ☒ Eyni coğrafi məkanda yerləşən bir qrup ölkə milli valyutaların sabit kurslarını bir –birindən asılı edən, qrup xaricindəki pullarına qarşı sərbəst dalğalanmağa icazə verən bir sistemlidir
  - ☐ Avropa ölkələrin valyuta sistemlidir
-

Sual: Valyuta birlikləri nəzəriyyəsinin baniləri kimdir? (Çəki: 1)

- ☐ Qərbi Avropa iqtisadçıları
  - ☐ ABŞ və Kanada brokerləri
  - ☒ Mindell və Mark Kinnon
  - ☐ Conson Vaqner və Cek London
- 

Sual: Optimal pul zonasına uyğun hansı birliyi nümunə göstərmək olar? (Çəki: 1)

- ☒ ABŞ, Kanada və Meksika və Qərbi Avropa valyuta birlikləri
  - ☐ Qərbi Avropa dövlətləri
  - ☐ Şimali Amerika zonaları
  - ☐ Asiya iqtisadi zonaları
- 

Sual: Valyuta qiymətlərinə nə deyilir? (Çəki: 1)

- ☐ Valyuta tənzimləməsi
  - ☐ Kurs dəyişmələri
  - ☒ Valyuta məzənnələri və valyuta kursları
  - ☐ Maliyyə tənzimləməsi problemi
- 

Sual: Valyuta kurslarını təsirləndirən aksiomlar: (Çəki: 1)

- ☒ Faiz, qiymət, gəlir
  - ☐ Valyuta, mal ixracatı
  - ☐ Alqı – satqı əməliyyatları
  - ☐ sabit kurs sistemi
- 

Sual: İqtisadiyyatda gedən prosesləri və valyuta kurslarındakı dəyişmələri təmin etmək üçün nə etmək lazımdır? (Çəki: 1)

- ☐ Valyuta kursunu bilmək lazımdır
  - ☐ Bazar iqtisadiyyatının sabitliyi
  - ☒ Əsas iqtisadi göstəriciləri bilmək
  - ☐ Alış – veriş imkanlarına malik olmaq
- 

Sual: Valyuta kurslarının dəyişməsinə təsir göstərən əsas iqtisadi göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ Valyuta əməliyyatları sistemi, xarici borc və faiz ödəmələri, pul miqdarındakı dəyişmələr, beynəlxalq qrupların ölkə iqtisadiyyatına dəyişmələrinə notları və s.
  - ☐ Bank əməliyyatları sistemi, Valyuta əməliyyatları sistemi, Mərkəzi bankların qızıl – valyuta ehdiyatlarının həcmi və s.
  - ☒ Cari əməliyyatlar, xarici ticarət balansına aid statistik göstəricilər, Mərkəzi bankların qızıl – valyuta ehdiyatlarının həcmi, dövlət büdcəsinə aid göstəricilər, xarici borc və faiz ödəmələri, pul miqdarındakı dəyişmələr, beynəlxalq qrupların ölkə iqtisadiyyatına dəyişmələrinə notları və s.
  - ☐ Bank əməliyyatları sistemi, Valyuta əməliyyatları sistemi və s.
- 

Sual: Bir ölkənin milli pul vahidinin xarici dəyəri nəyə deyilir? (Çəki: 1)

- ☐ Maliyyə bazarının faiz tənzimləməsi sisteminin göstəricisidir
  - ☐ İqtisadi performansının aşağı salınması göstəricisi
  - ☒ Bir ölkənin milli pul vahidinin xarici dəyəri, o ölkənin iqtisadi performansını ortaya qoyan ən optimal göstəricisidir
  - ☐ Beynəlxalq əməkdaşlıq əlaqələrinin göstəricisidi.
-

Sual: Valyuta kursunun dəyişməsinə təsir göstərən amillər hansılardır? (Çəki: 1)

- ☐ Tədiyyə balansı, Faiz həddi və daxili bazar amilləri və s.
  - ☐ Tədiyyə balansı, Xarici valyuta və s.
  - ☐ Tədiyyə balansı, Milli valyuta və s.
  - ☒ Tədiyyə balansı, Satınalma gücü pariteti nəzəriyyəsi, Faiz həddi, Pul və ya Maliyyə siyasəti, vergi dərəcələrinin dəyişməsi və s.
- 

Sual: Dünya pul funksiyası nə vaxt təzahür edir? (Çəki: 1)

- ☒ Ölkələr arasında və ya müxtəlif ölkələrin şəxsləri arasındakı qarşılıqlı münasibətdə təzahür edir
  - ☐ Daxili valyuta ehtiyatlarına təzahür edir
  - ☐ Ölkənin pul dəyərində təzahür edir
  - ☐ Beynəlxalq əməkdaşlıqda təzahür edir
- 

Sual: Ölkənin pul dəyərinə mənfi təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☒ Ölkənin tədiyyə balansı, xarici borcların artması və sərmayə girişindəki azalmalar
  - ☐ Beynəlxalq valyuta tarazlığı
  - ☐ Bank sistemlərinin dağılması
  - ☐ Sabit sistem formasının iflası
- 

Sual: Pul xarici bazarda nə vaxt öz dəyərini itirir? (Çəki: 1)

- ☒ Tədiyyə balansına mütəmadi şəkildə kəsir verəndə və o ölkənin pul vahidinə təklif tələbdən çox olanda
  - ☐ Beynəlxalq valyuta tarazlığı pozulanda
  - ☐ Elmi – texniki avadanlıqdan az istifadə etdikdə
  - ☐ Valyuta kursunun aşağı düşməsi nəticəsində
- 

Sual: Valyuta kursunun qiymətlər üzərindəki təsiri neçənci ildə kim tərəfindən təsbit edilmişdi? (Çəki: 1)

- ☐ 1934 cü ildə İsveç iqtisadçısı Kassel təsbit etmişdir
  - ☐ 1919 cü ildə Alman iqtisadçısı Hanri təsbit etmişdir
  - ☒ 1920 - ci ildə İsveç iqtisadçısı Kassel təsbit etmişdir
  - ☐ 1914 cü ildə İsveç iqtisadçısı Manuel təsbit etmişdir
- 

Sual: Valyuta kursu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Valyuta
  - ☐ Bank sistemi
  - ☒ Nominal valyuta kursu
  - ☐ Bank sistemi əməliyyatı
- 

Sual: Nominal valyuta kursu nə deməkdir? (Çəki: 1)

- ☒ İki ölkə pul vahidinin nisbi qiymətidir
  - ☐ İki ölkənin pul vahidləridir
  - ☐ Xarici ölkələrin pul vahidləridir.
  - ☐ Ölkənin valyuta mövqeyidir
- 

